



ÜSAVAT

Xəbər
BDU-nun
müəllimi
həbs
olundu
yazısı sah.2-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 12 sentyabr 2014-cü il Cümə № 228 (5937) Qiyməti 40 qəpik

Gündəm

Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulmadı



Azərbaycan hökumətinin isə bu barədə qərarı yoxdur; ekspert iki qardaş ölkənin koalisiyada iştirakını riskli sayır...

yazısı sah.13-də

Prezident Müdafiə Sənayesi Sərgisinin açılışında iştirak etdi

yazısı sah.11-də

Ermənilərin girov götürdüyü 15 yaşı azərbaycanlı geri qaytarıldı

yazısı sah.2-də

Internet medianı "sixan" daha bir qanun gəlir

yazısı sah.3-də

Xaricdə yaşayan 22 müsavatçıdan Arif Hacılıya dəstək gəldi

yazısı sah.4-də

Penitensiar Xidmət Əli İnsanovun işgəncə iddiasına cavab verdi

yazısı sah.5-də

Rusiya Donbası ikinci Qarabağa çevirsə...

yazısı sah.9-də

Xalq artistinin ailə üzlərini öldürənə 12 il həbs verildi

yazısı sah.2-də

12 sentyabrdə başlayan yeni tarix

yazısı sah.9-də

Zəvvvarlar QMİ-nin miqat qadağasından narazıdır

yazısı sah.12-də

Putin Avropanı sanksiyalarla sarsıda biləcəkmi?

yazısı sah.9-də

"Oazis"də yoxlama başlayıb

yazısı sah.15-də

Xirdalan "qaçqın"ları çadırka köçürürlüb

yazısı sah.12-də

"Hafka" borclu olduğu adamları necə aldadıb?

HAFİZ MƏMMƏDOVUN ELƏ BİR YALANI ÜZƏ ÇIXIB Kİ...

Müflis olan iş adamı oğlunun və özünün bahalı maşınlarını "xarab" adı ilə gizlədibmiş; borcunu qaytarmamaq üçün bu cür yolu seçməsindən sonra ona qarşı qəzəb daha da artıb; **Mənbə:** "O qədər pis vəziyyətə düşüb ki..."



yazısı sah.5-də

Qarabağ üçün "Kosovo" təhlükəsi

Azərbaycanın ən ağır məsələsində miflər və illüziyalar dönəmi başa çatır; Vaşinqton və Brüssel Moskvadan daha ədalətli və obyektiv vasitəçi olmaya da bilər

yazısı sah.8-də



Alqış Həsənoğlu:
"Hərdən bəzi rəsmi şəxslər elə yersiz açıqlamalar verirlər ki..."

yazısı sah.10-də




Ərdoğanın azərbaycanlı müşavirinin qızı niyə erməni qəzətində işləyir...

yazısı sah.3-də



Süleyhəddin Əkbər:
"Müsavatın taleyinə biganə qala bilmərəm"

yazısı sah.6-də



Müsavat Partiyasının başçısı Isa Qəmər Əlimahir Cəbrayılov 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Hörmətli Əlimahir bəy!

Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, uzun ömr, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlerindən onun sıralarına qoşulmuş, ölkəminin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin en faal nümayəndələrindən biri sayılırsınız. 1997-ci ildən Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvlüyüne daxil olaraq, Sura üzvü kimi müsavatçılıq ideyalarının təbliğində və yayılmasında yorulmadan fəaliyyət göstərirsiniz. Aparğıınızın prinsipal və fədakar mübarizənizə görə dəfələrlə təqib və təzyiqlərlə üzleşseniz də heç zaman öz əqidənizdən dəməmisiniz.

Siz mehriban, qayğılı bir ailə başçısı, atasınız. İnanıram ki, bundan sonra da her zaman övladlarınız və Sizi tanıyan insanlar Sizinlə qürur hissi keçirəcəklər.

Hörmətli Əlimahir bəy!

Bir daha Sizi 55 illik yubileyiniz münasibətilə təbrik edir, Size uzun ömr, cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəflə mübarizə yolunda uğurlar arzulayıram".



AS-nin baş katibi Bakıya gələcək Qlobal Forumun rəsmi qonaqlarından biri Törbyorn Yaqland olacaq

A vropa Şurasının baş katibi Torbörn Yaqland oktyabrda Azərbaycanda səfərdə olacaq. ANS PRESS-in Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumatə görə, T.Yaqland 28-30 oktyabrda Bakıda ilk dəfə keçiriləcək Gənclər siyaseti üzrə I Qlobal Forumda iştirak edəcək.

Avropanın, YUNESKO, BMT-nin İnkışaf Programı, BMT-nin Gənclər siyaseti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gələcəyi gözlənilir.

Bakıda ilk dəfə olaraq qərəkliklə Gənclər siyaseti üzrə I Qlobal Forumla bağlı markanın dizaynı işlənib hazırlanıb və qısa müddədə çapı nəzərdə tutulub.

BDU-nun müəllimi həbs olundu



B aki şəhər sakinindən övladınə ali məktəbə qəbul etdirmək adı ilə pül tələb edən şəxsin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Baş Prokurorluqdan musavat.com-a verilən məlumatə görə, özünü TQDK-nin əməkdaşı kimi təqdim edən Bakı Dövlət Universitetində saat heşabi ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinçi tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb etmiş və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyent ikinci turda topladığı bal hesabına obyektiv məyarlarla ali təhsil müəssisəsinə qəbul olmasına baxmayaq, K.Əsədov guya qəbula kömək etdiyi təkid etməklə həmin şəxsən 2 min 500 manat mebleğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət bəşində yaxalanıb.

Baxış zamanı K.Əsədovun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürüllər. Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifeli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək baresində məhkəmənin qərarı ilə həbs-qətimkən tədbiri seçilib.

Baxış zamanı K.Əsədovun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürüllər.

Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifeli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək baresində məhkəmənin qərarı ilə həbs-qətimkən tədbiri seçilib.

Cavid TURAN

İlham Əliyev Gürcüstanın baş naziri ilə təkbətək görüşdü

Prezident həmçinin Türkiyənin müdafiə nazirini də qəbul edib

G ürcüstanın baş naziri İraklı Qaribəsvili sentyabrın 11-də Azərbaycana rəsmi sofrə gəlib. «AzərTAC» xəber verir ki, Bakının beynəlxalq aeroportunda qonağı baş nazırın müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılıyıb.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanın baş naziri İraklı Qaribəsvili ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərefli münasibətlərin müxtəlif sahələrə, o cümlədən siyasi, iqtisadi, energetik və digər sahələrde uğurlu inkişafından məmənluq ifadə edilib.


Gürcüstanın baş nazirinin bu səfərinin ölkələrimiz arasında eləqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib, eləqələrimiz bunan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Prezident sentyabrın 11-də Türkiyə müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.



Görüşdə Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirilər, keçirilməsi nəzərdə tutulan bir-

gə herbi təlimlərin Azərbaycan və Türkiye Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önemi qeyd olunub, müdafiə naziri İsmet Yılmazın ölkəməzə sefərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.



Həmədanda 4 nəfər edam olundu

C enevrədə keçirilən BMT İnsan Haqları Şurasının 27-ci iclasında qeyri-fars milletlərinin mənsubları çıxış edərək öz milletlərinin problemlərini dila gətiriblər. Güney Azərbaycandan isə Xanım Şerife Cəfəri, Mənsur Seyfi və Əmir Nilu da çıxışçılar arasında olub.

Mənsur Seyfi Urnu gölü böhrəni ətrafında danışır. Xanım Şerife Cəfəri isə İranda türk dilində yazılmış kitabların çap və neşr edilmə problemindən danışır. Əmir Nilu isə həcri-şəmsi təqvimim ilə 1358-ci ildə Ayettullah Şəriətmədarının tərəfdarlarının edam edilməsi məsələsindən danışır.

Bu arada İranda bütün beynəlxalq xəbərdarlıqlarla baxmayaq arəNALMƏZLƏR üsulları davam edir. Sentyabrın 10-da 24 yaşlı Q.Vəhid və 22 yaşlı Behmən Musəvi Həmədən şəhərinin Risalet meydanında əhalinin gözü qarşısında edam edilib.

Həmçinin Rəcayışehr zindanında cəza çəkən 1 kişi və Vərəminin Gerçek zindanından 1 qadın asılıaraq edam edilib. Onlar qətl tərətməkde ittihəm olunur. Gün.AzTV xəbər verir ki, son aylarında İranda anormal cəzalandırma üsulları asılma, əl kəsme və s. kimi hallara tez-tez rast gelir. Müşahidələr göstərir ki,



Hafiz Hacıyev Maral Tahirqızına cavab verdi

"Mən onu məcbur edə bilmərəm ki..."

B ugünlərdə facebook sosial şəbəkəsi vasitəsilə populyarlaşmış müğənni Maral Tahirqızı telegraf.com saytına müsahibə verib. Müğənni müsahibə əsnasında prezidentliyə sabiq namizəd Hafiz Hacıyevlə bağlı verilən sual cavablandırıb. Müsahibədən həmin hissəni təqdim edirik:

"- Siyasetçilərlə aramız necədir? Məsələn, Hafiz Hacıyev sizin seki kampaniyasında oxumağa davət etse, gedərsinizmi?

- Hafiz Hacıyev? Mən onu tanımırıam. Onun şəxsiyyətinə bələd olısam, Azərbaycan xalqına yararlı, yararsızlığını bilsəm, razılaşaram. Nəyə görə seckilərdə iştirak edir? Millət vəkili olmaq istəyir?

- Prezident olmaq istəyirdi...

- Hafiz mülliəm məndən inciməsin. Ola bilsin, mən onu televiziyanın təqdim etdir. - Hafiz Hacıyevlə bağlı verilən sual cavablandırıb. Müsahibədən həmin hissəni təqdim edirik:

M.Tahirqızının onun barəsində səsləndirdiyi fikirlərə münasibəti ni öyrənmək üçün H.Hacıyevlə əlaqə saxladıq. M.Tahirqızı adda müğənni tanımıdığını deyən H.Hacıyev bunları söylədi:

"Vallah heç mən də onu tanımırıam. Mən Azərbaycanda yaşayıb, böyük vəzifələrdə işləmişəm, amma o adda müğənni etmişəm. Biz onun fikrine hörmətən yanaşıraq. Onu məcbur edə bilmərik ki, məni tanısın. Mənim də ona arzum odur ki, müğənnilik sahəsindən o qədr uğur qazansın ki, biz də onu tənqidiq. Populyar olsun. Ümumən isə mən onu tanımırıma onun məni tanımaması heç marağında da deyil".

Yekunda əhvalini, planlarını xəbər alıqdə H.Hacıyev gələcək bələdiyyə və parlament seckilərinə hazırlaşdığını bildirdi.

Fəridə ABDIYEVƏ

Ermənilərin girov götürdüyü 15 yaşlı azərbaycanlı geri qaytarıldı

D ağlıq Qarabağda girov saxlanılan 15 yaşlı azərbaycanlı geri qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayandəliyindən APA-ya verilən məlumatə görə, Azərbaycan vətəndaşı bu gün BQXK himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökumətinə təhvil verilib. Təhvilverme Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.

Republikasından əvvəl BQXK-nin nümayəndələri bu şəxse saxlanma şəraitini və onunla necə davrandığını qiymətləndirmək üçün baş çəkərək, saxlanılan şəxs geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun ailə üzvləri ilə əlaqə saxlayıblar.

Cenevre Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda əfəaliyyət göstərir.

Qeyd edək, 15 yaşlı Cavid Məmmədov sentyabrın 5-de Tərtər rayonunun Aşağı Çaylı kəndi istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb.

Qubad İbadoğlu bu gün namizədliyini rəsmiləşdirəcək

M üsavat başqanlığının iddiaların qeydiyyatı davam edir. İqtisadçı alim Qubad İbadoğlu Müsavat başqanlığına namizədliyini medianın müşayiəti ilə rəsmiləşdirəcək. Bu barədə müsavat.coma daxil olan xəberdə bildirilir ki, Q.İbadoğlu platformun tezislərini onlara açıqlamaq və eyni zamanda ictimai sektor da mənsub olduğu digər seçkili orqanlardan istefasını elan etmək, eləcə de jurnalistləri düşündürən sualları cavablandırmaq üçün 12 sentyabr 2014-cü il saat 11.00- da Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirəcək.

AMİP rəhbərliyi İsveçin baş naziri ilə birgə mitinq edəcək

A zərbaycan Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayev sentyabrın 12-də İsveçə sofrə gedəcəklər. Bu barədə AMİP mətbuat xidmətindən "Yeni Müsavat"ın verilən xəbərdə deyilir ki, 16 sentyabrdaqı nəzərdə tutulan sofrə İsveçdə həkimiyətdə olan İsveç Moderator Partiyasının dəvəti ilə baş tutacaq. Səfərin məqsədi 14 sentyabrdə İsveçdə keçiriləcək parlament və yerli seçkilərin gedisi izləməkdir.

Səfərin ilk günü AMİP rəsmiləri Moderator Partiyasının beynəlxalq ofisinin təşkil edəcəyi briñeqdə iştirak edəcək. Daha sonra kampanyaların gedisi ilə tanış olacaqlar. Arzuxan Əlizadə və Elşən Mustafayev həmin Moderator Partiyasının lideri, baş nazir Fredrik Reynfeldtin və onun yaratdığı 4 partiyadan ibarət "Alians" koalisyonunun liderlərinin çıxış edəcəkləri mitinqdə iştirak edəcəklər.

E.SEYİDAĞA

Xalq artistinin ailə üzvlərini öldürən 12 il həbs verildi

B aki Ağır Cinayətlər Məhkəməsində Mübariz Mədətovun oğlu Xalid Mədətova hökmoxub.

"Qafqazinfo" xəbər verir ki, hakim himayəsində azyaşlı əsaqin olduğunu və törtəndi qəzədan peşman olduğunu nəzərə alıb Xalid Mədətov 12 il azadlıqdan məhrum edib. O, 5 il sürücülük hüququndan məhrum olmaqla, ümumi rejimli cezacekəm müəssisəsində cezəsinə çəkəcək.

Sonda məhkəmə Xalid Mədətova son söz üçün müraciət etse, o, buna hazır olmadığını bildirib.

Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Ziğ yolu şossesində avtoqəzaya düşübələr. Hadisə zamanı A. Abdullayevin həyat yoldaşı Brilyant Abdulayeva və azyaşlı nəvəsi hələk olublar. Yol-neqliyyat hadisəsinin "Mercedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən tördülmesinə kifayət qədər esaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

</



Yazarımız Tofiq Yaqqubluya Azadlıq!

"Azadinform" saytı Azərbaycan vətəndaşı Arzu Qeybullayevanın Türkiyə ermənilərinin media orqanı olan "Aqos" qəzetiində işləməsi ilə bağlı məqalə dərc edib. Məqalədə diqqət Azərbaycan vətəndaşı olan bir yazarın erməni təbliğatı ilə məşğul olan qəzetdə çalışmasına yönəldilib.

Məlumat üçün bildirək ki, Türkiyə ermənilərinin türk və erməni dillərində çıxan qəzeti "Aqos" 1996-cı il aprelin 5-dən çap edilir. "Aqos" bitki əkmək üçün qazilan çuxur, çala mənasına gəlir.

Qəzeti Luis Bakar, Hrant Dik, Harutyun Şeşetyan, Anna Turaydan ibarət idarə Heyəti qurub. Baş redaktor Hrant Dink qısa zaman sonra "Aqos"un fikir öndəri kimi öplana çıxbı.

2007-ci il yanvarın 19-da Hrant Dink redaksiya binasının qarşısında öldürülüb. Qəzetiñ indiki baş redaktoru isə Rober Koptaşdır.

"Aqos" bu gün erməni yalanlarının ən uğurlu təbliğat maşınlarından sayılır. Dünyanın "qədim", "mədəni", "haq-sız basqlara məruz qalan" xalqı olan ermənilər Türkiyədə milli ideyalarını bu media orqanı ilə yayır. Onu da vurğulayaq ki, "Aqos" a Türkiyə iqtidarı da sicaq baxır. Öten il qəzetiñ Türk Hava Yollarının uçaqlarında pulsuz paylanması Türkiye toplumunun müxalif kəsimində ciddi qıcıq yaratmış, Türkiyə ilə bağlı erazi bir sıra saxta iddiaları olan ermənilərin təbliğat maşınına AKP iqtidarının bu cü şərait yaratmasının arxasında hansı məsələlərin dayandığı geniş

müzakirəyə çıxarılmışdı.

Qayıdaq Arzu Qeybullayevaya. "Azadinform" yazarı, Arzu Qeybullayeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin keçmiş rektoru Qeybullu Qeybullayevin qızıdır: "Rektörlükdan çıxarıldıqdan sonra Qeybullu Qeybullayev bir müddət Türkiyədə işləyib. Erməni qəzetiñ azərbaycanlı əməkdaşının bu ilin martında modern.az saytına verdiyi müsahibə bəzi mətləbləri aşkarla çıxarmağa kömək edir. Müsahibədən bəzi məqamları təqdim edirik:

- "...Neçə oldu ki, Türkiyədə məhz "Aqos" qəzetiñi seçdiniz?"
- Azərbaycan-Ermənistən üzrə apardığım işlərlə tanış idilər. Məni qəzete dəvət etdilər. Bu barede səhəbət etdik. Sonra qəzet üçün yazmağı təklif etdilər. Mən də qəbul etdim.

- "Bunlar hansı işlər idi?"
- 2009-cu ildən iki ölkə arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişəm. 2011-ci ildə isə "Imagine Center for Conflict Transformation"da təhsil almaq üçün gedib. Bilkent Universitetinin Beynəlxalq əlaqələr fakültəsini daxil olub. Bilkentdən sonra Britaniya paytaxtında "London School of Economics and Political Science" də Qlobal Siyaset üzrə magistr dərcəsini alıb. Daha sonra Londondan İstanbula gəlib. Bir il sonra "European Stability Initiative" adlı qurumda Azərbaycan üzrə ekspert olaraq işe başlayıb. Bundan sonra Azərbaycana daha tez-tez gəlib".

Gündəm

Ərdoğanın azərbaycanlı müşavirinin qızı niyə erməni qəzetiində işləyir...

Mərhum professor Qeybullu Qeybullayevin övladı Arzu Qeybullayeva Türkiyə ermənilərinin "Aqos" qəzetiində işləməsindən məmnundur; "Nə olur-olsun, işimə davam edəcəm"...

2009-cu ilde isə ABŞ-in Milli Demokratiya İnstitutu onu Bakı ofisində işe götürüb. Bir il sonra Arzu Qeybullayeva İstanbula dönüb. Erməni qəzetiñ azərbaycanlı əməkdaşının bu ilin martında modern.az saytına verdiyi müsahibə bəzi mətləbləri aşkarla çıxarmağa kömək edir. Müsahibədən bəzi məqamları təqdim edirik:

- "Heç kimə sırrı deyil ki, bir vaxtlar Qrant Dinkin redaktoru olduğu "Aqos" qəzeti Türkiyədə nəşr olunan erməni qəzeti idir. Orada işləyən bir azərbaycanlı kimi sizə qarşı münasibət necədir?"
- ...Qəzetdə işe başladığından həmişə müsbət münasibət və enerji ilə qarşılaşmışam. Burada çox mehriban komanda var.

- "Heç olubmu ki, azərbaycanlı olduğunuza görə sizin hər hansı bir yazınızın "Aqos"da çap olunmasına qadağan qoyulsun?"
- Xeyr.
- Azərbaycanı Türkiyədə təmsil edən bir azərbaycanlı, ham də bir jurnalist kimi Azərbaycan-Ermənistənla bağlı mübahisələriniz düberim?"
- Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mənim işim sırf kiminse xoşuna gelmirsə işimi atmamıyam... nə olursa-olsun işimizə davam etməliyik."

Məqalə dərc edildikdən sonra bir sıra saytlar Arzu Qeybullayevanın tibb elmləri doktoru, professor, Müsavat Partiyasının üzvü Adil Qeybullu ilə qohum olması haqqında xəbər yayıb. "Yeni Mü-

sürmü?"

- Açığı, bu güne qədər belə bir şəxslə rastlaşmamışam. - Hər il dünyanın müxtəlif yerlərində, eləcə də Türkiyədə Xocalı, Mart soyqırımları, Sumqayıt hadisələri anılır. Ermənilərin, hamçinin "Aqos"çuların sizə münasibəti, baxışları necə olur? Siza qarşı hər hansı bir aggressiya nümayiş olunurmu?

- Yox, belə bir şey olmur. - Sizi "Aqos"da işləməyinizi görə qınayanlar olmayıb ki?
- Təbii ki, bəzən qınayanlar olur. Amma bu o, demək deyil ki, mənim işim sırf kiminse xoşuna gelmirsə işimi atmamıyam... nə olursa-olsun işimizə davam etməliyik."



savat" a danışan Adil Qeybullu isə Qeybullu Qeybullayevlə qohum olmasına təkzib edib: "Mən Şəkidənəm, Qeybullu Qeybullayev Zaqataladan. Qeybullu müəllimi uzun illər öncədən tanışam da bizim ailələrimizin heç bir qohumluq münasibətləri yoxdur".

Başqa bir qaynaqdan aldığımız bilgiye görə isə Qeybullayevlə etnik köken olaraq türk deyiller. Onların Zaqatalada yaşayan azlıqlara mənsub olduğu bildirilir. Mərhum Qeybullu Qeybullayev Türkiyənin Sparta Universitetinin professoru işleyib. Lakin o, indiki prezident T.Ərdoğanın AKP genel başqanı kimi müşaviri vəzifəsində de çalışıb.

□ Aygün MURADXANLI



Mehman Əliyev

Internet medianı "sixan" daha bir qanun gəlir

Bundan sonra facebooka da pasportla girəcəyik; Mehman Əliyev: "Məqsəd ictimali fikri tamamən nəzarət altına almaqdır"

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov elektron media ilə bağlı xüsusi tedbirler görülməyini anons verib. Bunlardan biri de ister saytlarda, isterse də sosial şəbəkələrdə istənilən istifadəçinin öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib, sonra şərh yaza bilməcəyi ilə bağlıdır. S. Novruzov hesab edir ki, xarici ölkələrdə bu təcrübə var: "Bu gün saytlarda ne qədər söyüşlər, təhqirlər var. Hamısı da müxtəlif saxta adalarladır. Bu, həm də digər oxucuların etiket qaydalarının pozulmasına gotirib çıxarıır. Bəzən də şəxslər bunda görə müsahibə verməkdən imtina edir".

S. Novruzovun dediyinə görə, məlumatın yayılması ilə bağlı məsuliyyəti isə ilkin mənbə daşıyacaq: "İlk olaraq dezinformasiyanı kim verib, o, məsuliyyətə cəlb ediləcək. Çünkü başqaları deyir ki, mən ona istinadən vermişəm. Bundan başqa, ilkin mənbələrin yayılan informasiyaları sonradan silmə halları da var. Bunu da həlli üçün uyğun variant tapılacaq və qanunvericilikdə öz həllini tapacaq".

YAP-çı deputat media ilə bağlı təkliflərdən de söz açıb:

"Media müxtəlif mənbələrdən məlumat ala bilər. Amma bu, dəqiq olmalıdır. Aldığı məlumatı hər bir təşkilatın, dövlət strukturunun mətbuat idarəeti ilə dəqiqləşdirilməlidir. Ola bilər şəxsiyyət əleyhinə dəqiqləşdirilməmiş məlumat yayılsın. Buzaman həmin şəxs özü qərar verəcək ki, məhkəməyə müraciət etsin, ya yox. Amma elə strukturlar var ki, onunla bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması üzrə maddələr gələcək. Olgunluq döyüb qabırğasını sindiriblər. Nə valideynə, nə də rəsmi məlumatata əsaslanırsan. Bunu da yayırsan, sonra digər valideynlər də nəzarət olur ki, yəqin mənim övladımı da döyürlər".

Komitə üzvü dəqiqləşdi-

rilməmiş məlumat yayan media orqanının külli miqdarda cərimələnəcəyini bildirib: "Biz məsələ qaldıracaq ki, "KİV haqqında" Qanuna da dəyişiklik edilsin. Belə hallarda dəqiqləşdirilməmiş məlumat yayan media orqanı külli miqdarda vəsait və digər vəsatılərle cəzalandırılacaq. Parlamentin bu ilki payız sesiyyasında bu məsələ qaldırılacaq. Bununla da təxribat xarakterli, dəqiqləşdirilməmiş məlumatların qarşısı alınacaq. Bir də görürsən, hənsi media orqanı yazar ki, filan kəsin oğlunu döyüb qabırğasını sindiriblər. Nə valideynə, nə də rəsmi məlumatata əsaslanırsan. Bunu da yayırsan, sonra digər valideynlər də nəzarət olur ki, yəqin mənim övladımı da döyürlər".

"Turan" İnfomasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bura məqsəd sosial şəbəkəni nəzarət altına almaqdır. Çünkü media tamamen nəzarət olunur: "Pulla nəzarət olunur. Nəzarət edə bilmediklərini dö-

yanunlara ediləcək yeni dəyişikliklər cəzaların sərtləşdiriləcəyini də söyləyib: "Yeni qanun layihələri var. Bəzən qanunlara əlavə və dəyişikliklər də təklif edilib. Artıq komitələrdə müzakirə edilir. İş planına təqdim etdikdən sonra təsdiq olunacaqsa, parlamentde müzakirə edəcəyik. Hərbi sirin yayılması, keşfiyyat və əks-keşfiyyat haqda, ordu haqda mətbuatda düzgün olmayan məlumatların yayılma haqda cəzalar sərtləşdiriləcək. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı da yeni təklif var".

"Turan" İnfomasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bura məqsəd sosial şəbəkəni nəzarət altına almaqdır. Çünkü media tamamen nəzarət olunur: "Pulla nəzarət olunur. Nəzarət edə bilmediklərini dö-

yür, həbs edirlər. Seymour Hezi nümunəsində olduğu kimi. İndi isə sosial şəbəkə hədəfdir. Yeni layihədir. Ona görə də hakimiyət bu infomasiya növünün üstüne gedəcək. Bunu mahiyəti ondan ibarətdir. Məqsəd azad sözü tamamən boğmaqdır".

Məsəhibimiz "saytlarda, sosial şəbəkələrdə təhəqir doolu sözər, şəhərlər yanan şəxslər sizi nərahət edirmi" suallına cavabda bildirdi ki, onunuz da ölkə bərbəd vəziyyətdədir: "Ölkə yalan üzərində qurulub. Hakimiyət özü insanların infomasiya elət etmək hüquqlarını pozur. Infomasiya təzyiq altında yayılır. Problem nəhəngdir. Hərbi məsələ ilə bağlı yığıncaq oldu. Bütün bunlar illərle məqsədli şəkildə yaradılmış vəziyyətin nəticəsidir".

M. Əliyev xatırlatdı ki, 10 il

evvel də redaktorlarla buna bənzər bir toplantı keçirilmişdi. Məsəhibimizin sözərinə görə, aradan keçən 10 ilde müsbətə doğru dəyişən heç nə yoxdur: "Azərbaycanla hər hansı ölkə arasında müharibə başlasa, necə tənzimlənəcək? Anormal sistem mövcuddur. Bunlar göz qabağındadır. Kəmərsiya təşkilatlarının infomasiyalarına çıxış yoxdur".

Proses gedir. Nəsə yeni qanun qəbul etsələr də, məhdudlaşdırılmalar olsa da, qarşısını ala bilmirlər. Halbuki bu problem olmaya da bilerdi. Ölkə mətbuatında reklam bazarı yoxdur. On iri tirajlı qəzetlər reklamdan məhrum olublar. Infomasiya blokadası var olkedə. Bu halda hənsi yeni qanundan danışmaq olar?"

□ Sevinc TELMANQIZI



**“Müsavatçıları
Qubad
İbadoğlunu
dəstəkləməyə
çağırıram”**

Müsavat Partiyası başqanlığına əsas iddiacılara qurultay öncəsi partiyamın tanınmış funksionerlərindən dəstək bəyanatları davam edir. Məlum olduğu kimi, əsas iddiacılara arasında Müsavat Divanının üzvü, tanınmış iqtisadi-alim Qubad Ibadoğlu da var.

“Qurultaydakı başqanlıq seçkilərində mən Qubad Ibadoğluna səs verəcəyəm”. Bu sözleri musavat.com-a partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü, tanınmış müsavatçı Əlövsət Talişxanlı deyib. O, eyni zamanda bütün müsavatçıları Qubad bəyi müdafiə etməyə çağırıb.

□ NURLAN

Müsavat Partiyasının 8-ci qurultayının keçirilməsi və başqan seçimləri ölkə siyasetinin gündəməne daxil olan əsas mövzulardandır. Partiyanın qurultayının keçiriləcəyi ərazi məsəlesi, başqanlıq namizədlər arasında rəqabət, seckiden sonrakı durumla bağlı müzakirələr müxalif media orqanlarının manşetindən düşmədiyi bir vaxtda iqtidarınlı matbuatda bu seçkinin partiyamı dağıdacağı, küləvi istefalar olacağrı ilə bağlı proqnozlar yayılır. Bəs əslində hazırlıda partiyamın qərargahında ab-hava necədir? Bu sualın izi ilə Müsavat qərargahına başçılık.

Partiyada ilk baxışdan səssizlik müşahidə olunur. Yarıqaranlıq dəhlizdə kimse gözə dəymir. Ancaq bu, ilkin təessüratdır. Partiya yetkililərinin kabinetlərində qurultaya hazırlıq prosesi gedir. Otaqlardan birinde partyanın seçkili orqanlarına namizədlər qeydiyyata alınır. Son günlər, demək olar ki, hər gün hansısa namizədin seçicilərlə görüşü keçirilir. Bu gün isə tədbir zalında başqanlıq namizəd Tural Abbasının Yasamal, Sabayel və Nəsimi rayonlarından olan seçicilərlə - qurultay nümayəndələri ilə - görüşünə hazırlıq gedir, partiya üzvləri zaldı yerini alır. Gələnlər arasında əsas müzakirə mövzusu başqanlıq namizədlər və onların keyfiyyətləri, siyasi təcrübəsi və sairdir.

Dəhlizdə partiyanın təşkilat şöbəsinin müdürü Razim Əmiraslanlı ilə qarşılaşır. Qurultaya hazırlıq prosesi ilə bağlı təessüratlarını bölüşen R. Əmiraslanlı deyir ki, namizədlər hər biri başqanlıq layıqdir və əminəm ki, bu gərginlik qurultaydan sonra başa çatacaq: “Bu bir yarışmadır, qurultay nümayəndələri kimi seçəcəkse, müsavatçılar da həmin başqanlıq yoluna davam edəcək. Müsavatda hər hansı parçalanma və sənədlər üçün bərabər şərait ya-

Bir grup xaricdə yaşayan müsavatçı sayımızın poçtuna müraciət yollayıb. Musavat.com həmin müraciəti tam təqdim edə bilmir - cənki orada şriftlər qarışdır, üslub xətləri həddindən artıqdır. Lakin müraciətin məzmunu bundan ibarətdir ki, xaricdə yaşayan və imzaları burada dərc olunan Müsavat üzvləri başqanlıq namizədlərən Arif Hacılı dəstəkləyirlər:

“...Biz, bu sənədi imzalayan müsavatçı mühacirler partiya rəhbərliyinə keçiriləcək seçkilərlə əlaqədar təşkil olunan şəffaf seçki kampaniyasını qürur hissi ilə izləyir, qarşidan gelən qurultayın Müsavat Partiyasının və bütövlükde cəmiyyətimize inkişafına ciddi töhfə verəcəyinə inanırıq. Biz Müsavat Partiyasının başqanlığına namizədlərin hər birinə hörmətimizi ifadə etməklə yanaşı, qarşidan gelən qurultayda Arif Hacılinin başqan seçilməsini Müsavatın və cəmiyyətin ma-

Xaricdə yaşayan 22 müsavatçıdan Arif Hacılıya dəstək



Arif Hacılı

raqlarına daha uyğun hesab edirik.

Arif Hacılı istiqlalçı millet və kili və yüksək dövlət vəzifəsi tut-

muş bir şəxs olaraq, güclü natiqlik qabiliyyətinə və idarəcilik təcrübəsinə malik siyasetçidir. Gənc yaşılarından milli-azadlıq hərəkatına qoşulan Arif Hacılı qısa müddətde onun liderlərindən birinə çevrilib. Arif Hacılı milli hökumətin dövründə Ərazi idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri olaraq, müxtəlif dövrlərdə Ağdəre, Qubadlı, Füzuli ərzində gəden döyüslərə rəhbərlik edənlərən biri olub. O, demokratik düşərgənin keçirdiyi çoxsaylı mitinqlərin, yüz minlərə tərəfdarın qoşulduğu küləvi tədbirlərin mahir aparıcısı olub. Arif Hacılı Müsavat Partiyasının demokratik düşərgənin yaratdığı koalisiyaların ve

İsa Qəmbərin qalib gəldiyi seçkilərin hamısında seçki kampaniyasına rəhbərlik edib. O, Müsavat Partiyasının bərpa edilməsi və gücləndirilməsi işində də ən çox xidməti olan əqidə yoldaşlarımızdan biridir... Biz inanırıq ki, Müsavat Partiyasının VIII qurultayı, ənənəvi olaraq azad demokratik və şəffaflıq şəraitində keçəcək, müsavatçılar doğru seçimini edəcək və qarşından gəlen qurultayda qəbul ediləcək qərarlar Müsavat Partiyasının və bütövlükde demokratik düşərgənin güclənməsinə ciddi tekan verəcək. Azərbaycana istiqlali biz gətirdik, demokratiyanı da biz gətirəcəyik! Tanrı Müsavatı qoru-

sun!

İmzalar:
Almaniya
 İlham Həsən
 Mehdi Xəlilbəyli
 Əhməd Cəlaloğlu,
 İntiqam İbrahimoglu,
 Caglar Qasımov,
 Xəqani Həsən,
 İləhə Əliyeva,
 İlqar Əliyev,
 Kamil Həsən,
 Əkbər Xəlilov
İsvəç
 Sərdar Ağayev,
 Əli Ağayev,
 Zərrabi Kərimov,
 Vuqar Davudov
Belçika
 Ləman Talibova
Hollandiya
 Eldəniz Yusibov,
 Raşad Sadıqov
 Kamal Qasımov,
 Əli İbrahimzadə,
 Samit Məmmədov,
 Eldəniz Abdurəhmanov,
 Tahir Nebili".

Müsavatda seçki hazırlıqları - təşkilat qaynayırlar

“Bu bir yarışmadır, qurultay nümayəndələri kimi seçəcəksə, müsavatçılar da həmin başqanla yoluna davam edəcək”



radılıb və ədalətli seçkiyə hazırlaşınq”.

Tural Abbasının seçicilərlə görüşünün əsas təşkilatlarından biri, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli bildirdi ki, seçkidiən sonra daha güclü və daha bütöv bir Müsavat gözləyirlər: “Bu bir yarışmadır, qurultay nümayəndələri kimi seçəcəkse, müsavatçılar da həmin başqanlıqları dağlıb və dərələyərək, namizədlər rayonlara gedib seçiciyələrə görüşür, bu da partiyada canlanma yaradır. Qalibin kim olmasından asılı olmayaraq se-

partiya 2015-ci il bələdiyyə seçkilərinə, 2018-ci il prezident seçkilərinə daha güclü gedəcək. İstedik ki, Müsavat Partiyası başqanının dəyişməsi həm hakimiyyətə, həm də digər partiyalar bir nümunə olsun”.

Müsavat Partiyasının komissiya sədri və partiyanın qurcularından olan Rafiq Bey İsmayılov Tural Abbaslı ilə görüşə gələnlər sırasındadır. Qurultaya bağlı təessüratları bölgələrde görür, bu da partiyada ayri-seçkilik qoymuram. Dördü de uzun illər mübarizə yolu keçib gəliblər. Hər biri başqanlıq

layıqdir. Çalışıram ki, bütün təşkilat üzvləri görüşlərdə iştirak etsinler. Səsverme azad və ədalətli şəkildə keçiriləcək. Ola bilər ki, parçalanmaya gedən olsun. Yəqin ki, onlar kimlərə tərəfindən idarə olunan səxslər olacaq. Biz Yeni Azərbaycan Partiyası ilə bizim aramızdakı seçkiləri rəqabət kimi qiymətləndirərik, onlarla mübarizə apararıq. Biz öz içimizdə mübarizə apara bilmərik. Kimin şansı böyükürsə, kimin təbliğiçi geniş aparılıbsa o da seçiləcək. Bimiz də borcumuzdur ki, seçilən şəxsi təbrik edib, əvvəlki qaydada işimizə davam edək”.

Tədbir başlamazdan əvvəl başqanlığa namizəd Tural Abbaslı da qurultayla bağlı fikirlərini bölüşür: “Əsas məqsəd odur ki, insanlara bir yenilik ruhu verək. Yeni nefəs olsun, yeni fikirlər, yeni insanlar olsun. İnsanların itən ümidi var, onlar qayıtsın. Ən azından fərqli bir insan görsünələr. Təbii ki, gənclərin prosesə qoşulmasını təmin etmək lazımdır. Bunun üçün də gərək şəxsi nüməne ola. Gənclər görməlidir ki, Müsavat Partiyası gənc partiyadır və bura meyli olsunlar. Ona görə mən düşünürəm ki, qalib gələrəm, Azərbaycan əhalisinin böyük bir qismini əhatə edən gəncliyinin partiyaya Meyli artacaq və bə özünü həm siyasi arenada, həm də meydanda mütəqələq göstərəcək. Çünkü hamı qəbul edir ki, gənclik olmadan mümkün deyil. Əminəm ki, seçkilər ədalətli olacaq və ümumiyyətlə nəticənin olmasına asılı olmayıaraq partiyadakı fəaliyyətimizə davam edəcəyik. Biz partiyaya vezifə üçün gəlməmişik, müsavatçıyıq və belə də qalacaqıq”.

Daha sonra tədbir zalında her kəs öz yerini tutur. Müsavat Partiyasının himni ilə başlayan görüşdə başqanlıq namizəd Tural Abbaslı, onun anası Başxanım Abbasova, Müsavat Məclisinin üzvü Sevinc Hüseynova, Müsavat Partiyasının komissiya sədri və partiyanın qurucularından olan Rafiq İsmayılov və başqları çıxış edərək seçkilərin ədalətli keçiriləcəyinə inamlarını vurğuladılar və namizədlərə uğurlar arzuladılar.

□ Nərgiz LİFTİYEVA
 Fotolar müəllifindir

İş adamı Hafiz Məmmədovun başı üzərindəki "qara buludlar" çəkilir, öksinə, hər ötən gün onun iflasını da ha da yaxınlaşdırır. Avropana futbol biznesinə girişən "Hafka" öhdəliyi yerine yetirmədiyi üçün məhkəməyə verilib və İngiltərinin ikinci liqasında oynayan "Sheffield Wednesday" klubunun sahibi, serb əsilli iş adamı Milan Mandarić indi ondan nə az-nə çox düz 50 milyon avro təzminat istəyir.

Ifası səbəbindən sahibi olduğu "Baghlan Group" a daxil "Bəhar enerji" şirkətində ciddi ixtisarlar aparmağa məcbur olan H.Məmmədovu işçiləri də məhkəməyə verib. Bu iddia üzrə de bugündə Nərimanov Rayon Məhkəməsində proses başlayıb. Məlumatlara görə, hazırda da şirkətdə ixtisarlar davam edir. Amma "Hafka" etiraz aksiyalarının qarşısını almaq üçün bu prosesi sessiz-sessiz, müxtəlif yollarla aparır ki, kütüvə narazılıq baş vermesin. Şirkətin ifası səbəbindən bir çoxlarının vəzifəsi aşağı salınıb, işçilərin əmək haqları azaldıb. Bundan əlavə, əmək müqaviləsinin müddəti biten əməkdaşlarla təkrar müqavilələr bağlanır. Bəziləri kompensasiya, bir çoxları isə "öz ərizələri" ilə işdən uzaqlaşdırılır.

Şirkətin yerli banklara külli miqdarda borcu olduğu da gələn xəbərlər sırasındadır. Bəzə mənbələrin iddiasına görə, "Baghlan Group"un adına banklardan külli miqdarda vəsait alınaraq başqa istiqamətlərə xərclənib. Məlumatda o da qeyd olunur ki, "Hafka" Beynəlxalq Bankdan da götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsi və baxmayaraq geri qaytarmayıb. Bu iş de məhkəmə çəkışməsinə əvvəl...

Dəqiq rəqəm bilinməsə de, söhbətin bir neçə 100 milyon manatdan getdiyini bildirilir.

Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıqlan vəsiti geri qaytarmayıb.

Vaxtılı Azərbaycanın ən varlı olıqarxlardan biri olan H.Məmmədovun niyə bədən-birə müflis olması və iqtidardakı nüfuzunu itirməsi bərədə suallar nə qədər qəribə görünsə də, hələ də açıq qalır. İddialar içərisində o da var ki, "Hafka" bahalı əyləncələri və kazinoda vaxt keçirməyi sevdidən hakimiyətin qəzəbini gəlib. Xəbərlər görə, o, var-dövlətinin müəyyən hissəsini kazinoda itirib və hakimiyət bundan xəbər tutandan sonra onun hesablarına həbs qoyulub.

"Hafka"nin bir neçə olıqarxa da borcu var ki, onlar da indi ciddi şəkildə narahat olaraq pullarını geri istəməyə başlayıllar. Məhz bu səbəbdən son günlər "batmış biznesmenin" borclarını ödəmək üçün mülklərini satdıqları barədə xəbərlər artmaqdadır. Onun hətta şəxsi təyyarəsini de satışa çıxardığı deyilir. İş adının təyyarəsi "Golf stream" markalıdır. Bu təyyarələrin qiyməti modifikasiyasından asılı olaraq 50-100 milyon dollar cıvarındadır.

"Baghlan Group"un Bakının mərkəzində inşa etdiyi yaşayış kompleksində mənzillərin satışına da başlanıb ki, hesablama-

"Hafka" borcu olduğu adamları necə aldadıb?

Hafiz Məmmədovun elə bir yalanı üzə çıxıb ki...

Müflis olan iş adamı oğlunun və özünün bahalı maşınlarını "xarab" adı ilə gizlədibmiş; borcunu qaytarmamaq üçün bu cür yolu seçməsindən sonra ona qarşı qəzəb daha da artıb; **mənbə:** "O qədər pis vəziyyətə düşüb ki..."



Iara görə, bu vəsait "Hafka"nın banklara olan faiz borcunu ödəməye ancaq kifayət eder.

Amma bu xəbərlərin fonundan daha bir maraqlı hadisə də baş verib ki, bu da "Hafka"nın

durumunu daha da ağırlaşdırır. Belə ki, Hafiz Məmmədovun Məmməd Araz küçəsindəki ("Milyonerlər məhəlləsi" kimi tənənir) satışa çıxardığı deyilən evinin qarşısında oğluna mex-

sus bahalı maşınlar medianın diqqətini cəlb edib. "Porş", "Mercedes Benz SLS AMG" və daha bir neçə bahalı markalı maşınların toplam dəyərinin 1 milyon dollardan çox olduğu deyilir.

Bu xəbərlər tirajlıdan sonra "Hafka"nın borclandırdığı adamlar ona "pulumuzu qatar!" telebini daha da artırıblar. Qaynağımızın xəbarinə görə, bundan sonra "Hafka" oğlunun və özünün maşınlarını iş adamlarından birinin elit dayanacağında sözün əsl mənasında gizlətməyə məcbur olub. Borclandırdığı adamlara ise deyib ki, maşınlar heç də işlek vəziyyətdə deyil və satmaq üçün müştəri tapmaq çətindir. Amma kifayət qədər əlaqələri olan borc yiyələri həmin maşınların harada saxlanılmasının izinə düşübələr.

Maşınların işlek vəziyyətdə olduğu məlum olanda isə elit dayanacaq sahibi olıqarxlardan hədəfine gəlmək üçün "Hafka"dan tacili maşınları dayanaqdan çıxarmağı tələb edib. "Hafka"nın yalanının üstünün açılması onu daha da gözən salıb və indi maşınlar üçün həqiqi müşərəti axtarışına çıxbı.

İş adının borcunu qaytarmamaq üçün bu cür yolu seçməsindən sonra ona qarşı qəzəb daha da artıb. "Hafka"nın hərəkəti həm də belə başa düşünlər ki, o, ümumiyyətlə borclarını qaytarmaq fikrində deyil. Mənbənin sözlərinə inansaq, H.Məmmədov hətta o qədər pis vəziyyətə düşüb ki, yaşadığı evin mühabizəcələrinin belə əmək haqqını verə bilmir, onlardan bir neçəsinə işden çıxarır.

□ Xəber xidməti

Əli İnsanovun işgəncə iddiası hüquq müdafiəçilərini hərəkətə gətirdi

Novella Cəfəroğlu: "Ədliyyə Nazirliyi yanında müvafiq komitənin üzvləri ilə bu barədə müzakirələr aparacaq"ı

Elçin Behbudov: "Hər halda, onun hansısa problemi var ki, mənimlə görüş tələb edir"

Penitensiər Xidmətdən işgəncə iddiasına reaksiya: "Əli İnsanov müəssisədəki digər məhkumlar kimi cəzasını insan şəxsiyyətinə hörməti tam təmin edən şəraitdə çəkir"

"Əli İnsanovu baş qoşmaq lazımlı deyil. Onun nə dediyinə əhəmiyyət vermirməm". Bu sözləri editor.az-a açıqlamasında Milli Məclisin deputati, YAP Siyasi Şurasının üzvü Aydin Mirzəzadə hazırladı məhbus hayatı yaşayan sabiq şəhiyyə nazirinin yenidən Avropa Məhkəməsinə müraciət etməsini şərh edərkən deyib.

Eks-nazirin vəkili Toğrul Babayevin verdiyi məlumatda görə, Ə.İnsanov bu dəfə 13 sayılı CM-dəki saxlanma şəraitiindən narazılıq edir. O, həmin müəssisədə işgəncəyə məruz qaldığını, lakin buna baxmayaraq, hələ də digər cəzaçəkmə müəssisəsinə köçürülmədiyini iddia edir. A.Mirzəzadə Ə.İnsanovun son müraciətini onun hüququ sayır: "Avropa Məhkəməsinə müraciət etmək her bir Azərbaycan vətəndaşının hüququdür. Əli İnsanov da bu hüququndan istifadə edə bilər. O ki qaldı onun iddiələrinin həqiqiliyinə, mən buna şərh vermək istəməzdəm. Əli İnsanova əhəmiyyət vermək, onun bayanatını şərh vermək niyyətində deyiləm".

Sentyabrın 10-da mətbuataya ünvanlanan müraciətində keçmiş nazir işgəncələrə məruz qaldığını bildirib.

Əli İnsanovun vəkili Toğrul Babayevin "Yeni Müsavat" a dediyinə görə, eks-nazir pozulmuş hüquqlarının müdafiəsi üçün Avropa Şurası İşgəncələrə qarşı Komitəsinə müraciət edib: "Avropa Məhkəməsinin qərarı var ki, sabiq nazir 13 sayılı müəssisədə işgəncəyə mərz qoyulub. Əli İnsanov öz müraciətində də bunları nəzərə çatdırıb". Vəkil qeyd etdi ki, eks-nazirin səhəhetində elə ciddi bir problem yoxdur.

Əli İnsanovun müraciəti hüquq müdafiəçiləri tərəfindən de həssaslıqla izlenilir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu qəzetimizə bildirdi ki, sentyab-



rın 12-də Ədliyyə Nazirliyi yanında müvafiq komitənin üzvü Əli-məmməd Nuriyev isə dedi ki, Ə.İnsanov tərəfindən onlara hər hansı müraciət daxil olmayıb: "Əgər daxil olsa, gedib araşdırırıq. Bizim selahiyət müddətimiz bir müddət idi başa çatmışdı, ona görə də cəzaçəkmə müəssisələrinə getmirdik. Artıq selahiyətlərimiz yenidən

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əli-məmməd Nuriyev isə dedi ki, Ə.İnsanov tərəfindən onlara hər hansı müraciət daxil olmayıb: "Əgər daxil olsa, gedib araşdırırıq. Bizim selahiyət müddətimiz bir müddət idi başa çatmışdı, ona görə də cəzaçəkmə müəssisələrinə getmirdik. Artıq selahiyətlərimiz yenidən

Ədliyyə Nazirliyi Penitensiər Xidmətin ictimaiyyətə əlaqələr şöbəsində isə "Yeni Müsavat"ın sorğusuna cavab olaraq

□ E.PAŞASOV

13 il övvəl sentyabrin 11-də Nyu-Yorkun Manchetinə məxsus olan əkiz qüllələr qəçirilmiş təyyarələrlə taran ediləndə biz redaksiyada oturmuşduq və televizora baxırdıq. Dünyanın əksər telekanalları hadisə yerindən canlı yayım verir, artıq sornışın dolu təyyarə ilə vurulmuş və tüstülənən qüllələrdən birini göstəridilər. O sırada ikinci bir təyyarə canlı yayında ikinci qoşa qülləni də vurdur. Alov ərşə qalxdı. Yüz milyonlarla insan bunu canlı-canlı gördü. Sonra qüllələr çökdü, buna isə artıq milyardlarla insan tamaşa etdi.

Xalid KAZIMLI



Həm kimi otaqda oturan və televizorda gördükleri mənzərədən şokda olan jurnalistlərdən biri "bu, kimin işi ola bilər" deyə soruşdu və buna cavab olaraq "Yeni Müsavat"ın analitiklərindən biri diləndi: "Bin Ladenin işi olacaq. Nayrobida də belə bir hücum təşkil etmiş, ABŞ səfirliliyini vurmaşı".

Bu, o vaxt idi ki, hələ Amerikanın özündə də əkiz qüllələrə, Pentagona hücumun kim(lər) tərəfindən təşkil edildiyinə dair heç bir versiya yox idi. Üstündən yarı saat keçəndən sonra əməkdaşımızın versiyası təsdiqləndi, hamı bin Ladenin adını çəkməye başladı.

11 sentyabra qədər Üsamə bin Ladenin adını yalnız siyasi dairələrdə, media qurumlarında bilirdilərsə, 11 sentyabrdə artıq o, dünya şöhrəti qazandı, adı dillər əzberi oldu.

Əreb ölkələrinin bir çoxunda insanlar küçəyə çıxıb sevinc göstəriləri düzənləyir, karnaval keçirirdilər. ABŞ-in acığına bin Laden tərəfdar çıxanların miqyası birə yüz artmışdı. Rusiya

ise ənənəvi olaraq bu terror akında "şübəli məqamlar" axtardı və "tapdı".

Ela 11 sentyabrin ertəsi günü Rusiya mətbuatında bu hü-

cumun ABŞ xüsusi xidmet orqanlarının öz işi ola biləcəyinə dair versiya ortaya atılmışdır. Məqsəd dünya hegemonuna çevirmek üçün Əfqanistandan buncerdə gizlənməyə məcbur olmuşdu. Dünyanın dörd bir yanında müharibə aparmağa qadır olan ABŞ öz evində bir zərbələ məğlub duruma salmışdır və s.

Bu proqnoz özünü doğrultdu, bir neçə aydan sonra ABŞ bin Ladenin gizləndiyi Əfqanistana, təxminən yarım il sonra İraqa qoşun yeritdi. An-

Dünyanın ən qüdrətli dövlətinin baş şəhəri və Müdafiə Nazirliyi vurulmuşdu. Ölkenin prezidenti qorxusundan buncerdə gizlənməyə məcbur olmuşdu. Dünyanın dörd bir yanında müharibə aparmağa qadır olan ABŞ öz evində bir zərbələ məğlub duruma salmışdır və s.

Buna baxmayaraq, 11 sentyabri ABŞ-in özünün təşkil

tında kiçik miqyaslı nüvə partlayışı törədilməsi ehtimalı da var.

Ancaq faktlara baxaq. Əkiz qüllələri fərd olaraq kimlər vurmüşdü? Əksəri Səudiyyə Ərəbistanına doğulmuş ərəb pilotlar. Məsələn, birinci qülləyə Bostondan 11-ci reyslə uçan təyyarəni əla keçirmiş Məhəmməd Atta, Valid Alşeri və onun qardaşı, təyyarəçi Vail Alşeri, Əbdüləziz Alomari, Satam Əl

hücum etmək, milyardlar qazanmaq üçün. Əfsanə söhbətdir. ABŞ Əfqanistanda olduğu müdəddət 2 trilyon dollara yaxın vəsait itirib? Bir o qədər də İraqda gedib. Minlərlə ABŞ əsgəri partizanlarla mühabibədə olub. Bu dövlətin dünyaya ağılıq etmə niyyəti vardısa, o məhz Əfqanistana və İraqda gömüldü. Çünkü məhz 11 sentyabrdan sonra Rusiya tədricən dırçılmayı, yenidən dünya hegemonluğuna ortaq olmaq yolunda böyük məsələ başlıdı. Hazırda, göründüyü kimi, Rusiya Avropada meydana gələn sulamaqdadır, hamı onun qabağında qəçir.

Əkiz qüllələrin altında kiçik miqyaslı nüvə partlayışı törədilməsi və qulağa xoş gələn versiya da absurddur. Nüvə partlayışı gerçəkdən də olubsa, həmin gün on minlərlə insan radioaktiv şüalanmaya məruz qalmalı idi və bu, mütləq qalmaqla doğurardı.

Bu kimi versiyaları ortaya qatı anti-ABŞ ovqatlı dairələr atırdı.

Əlbəttə, ABŞ-in xarici siyasetini istenilən qədər təqdim etmək, pisləmək olar, ancaq bu cür böyük hadisələri üstündən müyyən müddət keçidkən sonra tamam başqa cür, həm də sırf yalan-yanlış şəkildə təqdim etmək, dünyının terrorla, quldarlıq quruluşuna xas idarəetme metodlarıyla idarə etmə istəyənlərin xeyrinədir.

Bir də bin Laden sağ olduğu müddədə her il 11 sentyabr ərefəsində dünya müsələmlərinə müraciət edir, ABŞ-i öz evində məhv etməyin mümkünüyündən danışır, cihada çağırır, 11 sentyabr teraktı ilə öyündür.

Bütün bunlardan sonra hələ də 11 sentyabr məsələsində gizli bağlılıqlar, şübhəli məqamlar, "ilginc təfərruatlar", "İfşaadi ci nüanslar" axtarmaq və tapmaq ya məqsədli diskreditasiya cəhdidir, ya da paranoik sapıntılar nəticəsidir.



Sukami taran etmişdi. İkinci, cənub qülləsinə təyyarəni 175 sayılı reyslə uçan Mərvan el-Şeyx, Fəyyaz Əhməd, Məhəmməd Əlşəhri, Həmzə və Əhməd Əlhəmədi qardaşları çırpmışdı. Dallesdən 77 sayılı reys üzrə uçan təyyarəni Pentaqonun binasına Xalid el-Midhar, Mayed Mokyed, Navak və Slam Əlhəmzi, Hani Hanjur vurmuşdu. Bundan başqa, 93-cü reyslə Nyu Yorkdan uçan təyyarəni Ziyad Samid Carra, Əhməd əl Həznəvi, Əhməd əl Həyənəvi və Seid əl Həmədi idarə ediblər, ancaq bu təyyarə Pensilvaniya səməsi üzərində vurulub salındı. Bax, məhz bu təyyarənin ABŞ raketçiləri tərəfindən vurulduğu bildirilir, çünkü onun Ağ Eva istiqamət götürdüyü məlum olub.

İndi analiz edək, bu cür bahalı və təhlükeli terror tamaşası ABŞ-a lazımlı idimi? Nəyə görə o öz beynəlxalq nüfuzunu, dünya hegemonu statusunu, məğlubedilməz dövlət imicini zərbə altında qoymalı idi? Deyilə bilər (deyilə də) ki, Əfqanistana, İraqa

AzDP müxalifətin yeni imzaladığı xartiyaya qoşulub

Yeni yaranan Azad Demokratlar Partiyası qeydiyyata alınması üçün hakimiyətin qərarını gözləyir. Partiyanın qurultayından iki ay keçib, qeydiyyata alınmaq üçün sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdäresinə göndərilsə də hələ məsələ açıq qalır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Yeni Müsavat" a məlumat verib ki, partiyanın sənədlərini qurultaydan az sonra Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdäresinə təqdim ediblər, lakin bir müddədən sonra qeydiyyat üçün müraciət ərizəsinin Nazirler Kabinetinin təsdiq etdiyi müvafiq formaya uyğun olmadığını əsas gətirilərək sənədlər baxılmalıdır geri qaytarılıb: "Biz qısa zamanda həmin göstərilən formaya uyğun şəkildə ərizəni tətib edib yenidən sənədlərimizi avqustun 15-də müvafiq idarəyə təqdim etmişik. Amma hələlik biza yeni cavab yoxdur və hansısa bir məlumatımız da yoxdur".

Qeyd edək ki, partiyanın bayrağında yer alan qartal şəkli bəzi sənədlərə səbəb olmuşdu. Bəziləri qartal şəklini PKK-nın simvolundakı qartala işare kimi bəle, yozmuşdu. S. Əkbər bildirdi ki, partiyanın bayrağında yer alan qartal şəkli oğuz eli ile bağlıdır: "Qartal həm qədim türkərin, həm də azadlığın simvoludur. Qartalın mənasını burada azadlığın qoruyucusu mənasını verir. Bu baxımdan gerbimizdə qartal şəkli yer alıb".

S. Əkbər onu da məlumat verdi ki, rəhbərlik etdiyi partiya ötən həftə KXCP qərargahında bir neçə partiya tərəfindən imzalanan "Demokratiya müdafiəsi haqqında" xartiyaya sentyabrin 10-da qoşulub: "Ötən həftə xarici səfərdə olduğum üçün həmin toplantıda iştirak edə bilmədim. Lakin sentyabrin 10-da sənədi mən də imzalandım".

□ E.SEYİDAĞA

"Müsavatın taleyinə biganə qala bilmərəm"

Sülhəddin Əkbər: "Liderin dəyişməsi Müsavat Partiyasına da təsirini göstərəcək"

Müsavat Partiyasının sentyabrin 27-nə nəzərdə tutulan qurultayına sayılı günlər qalıb. İndi "gərəsən, Müsavatın yeni başqanı kim olacaq" sənədən ətrafında ciddi müzakirələr gedir, bir çoxları hətta namizədlərən kimin daha çox şansı olduğunu açıqlamaqdən çəkimmir. Eyni zamanda Müsavat Partiyasında başqanlıq namizədlər arasında qızığın mübarizənin getdiyi də açıq-aydın görünür. Hər bir namizəd başqan olmaq üçün öz təbliğatını aparır. İddiəçilərlər yaxın münasibətləri olan tanınmış şəxslər də təbliğat istiqamətində öz mövqelərini ortaya qoymaqdadırlar. Uzun illər Müsavat Partiyasında fəaliyyət göstərmiş, hazırda isə Müsavatın üzvü olmayan siyasetçilərinin hənsi mövqəsərələrini, proqnozları maraqla izlənir.

Müsavat Partiyası Meclisinin keçmiş sədri, hazırda Azad Demokratlar Birliyinin sədri olan Sülhəddin Əkbərə danişib onun da mövqeyini öyrəndik.

Sülhəddin Əkbər bildirdi ki, Müsavatın qurultayı və başqan seçkisi ilə bağlı prosesi izleyir: "Təbii ki, Müsavat Partiyasının taleyinə mən biganə qala bilmərəm. İnanıram ki, müsavatçı dostlarımız Müsavat Partiyasının



gələcəyinə, birliyinə səs verəcəklər. Ele bir şəxse səs verəcəklər ki, Müsavat həm daxildən güclənəcək, eyni zamanda müxalifətin hərliyinə öz töhfəsini verəcək. Mən arzu edərdim ki, müsavatçı dostlarımız seçimlərində yanlışlıqlarla.

Mən Müsavatda başqanlıq postu uğrunda gedən mübarizəni yaxından izleyirəm. Lakin başqanlıq iddialılarından kimin sanslarının çox olması bərabər sənədə ad çəkərək cavab verməyi, şəxslərin imkanlarının qiymətləndirilməsini siyasi etika baxımdan düzgün hesab etmərəm. Bu,

artıq Müsavatın daxili işinə qarışmaq olardı".

"İsa Qəmberin başqan olmağı Müsavatı nece təsəvvür edirsiniz" sənədindən cavabında isə sahib müsavatçı dedi ki, müsavatçılar düzgün seçim ətsələr partiya irəliyə gedə bilər: "Etiraf etmek lazımdır ki, hazırda Azərbaycanda partiyalar əsasən liderlər ətrafında formalasdır. Amma Müsavatda bu, bir qədər fərqlidir. Çünkü Müsavat Partiyasında böyük ziyanlı elitarası, orta təbəqə təmsil olunur. Xüsusun əvvəlki illərdə belə olub, son illərdə bir qədər zəifleyib. Amma hər bir halda Azərbaycan-

da partiyalar əsasən liderin ətrafında formalasdır. Liderin dəyişməsi partiyaya bu və ya başqa dərəcədə təsir edir. Müsavat Partiyasına da təsirini göstərəcək. Amma istenilən halda demokratik bir qurum kimi partiya yenilənməlidir, yeni qüvvələr yeni siyasi baxışlarla, yeni ideyalarla rəhbərliyə gəlməlidir. Mənə elə gelir ki, Müsavatın da çox ciddi şəkildə buna ehtiyacı var. Həm yenilənməyə, həm də yenidən xalqın etimadını qazanmağa böyük ehtiyacı var. Müsavatın potensialı bunu üçün yetərlidir. Müsavatçı dostlarımız düzgün seçim edərək, mənə, Müsavat Partiyası bu qurultaydan güclənərək çıxa biləcək. Bəzilərində bu düşüncə var ki, Isa Qəmber başqanlıqdan getdiğindən sonra partiyanın zəifləməsi qəçiləndir. Amma onu nəzəre almaq lazımdır ki, partiya onuz da 2003-2005-ci ilə müqayisədə bu gün zəifleyib. Əger bugünkü nöqtəni çıxış nöqtəsi kimi götürsək, mənə elə gelir ki, Müsavat elə bir seçim edə bilər ki, Müsavatın lideri və onun komandası partiyani daha da irəliyə apara bilər. Bu potensial Müsavatda var".

"Müsavatdan dəvət olacaq, halda qurultayda iştirak edəcək, sinizmiz" sənədindən cavab verdi: "Əger olka daxilində olsam məmənliyətə iştirak edərəm".

□ Etibar SEYİDAĞA

Müsavat Partiyasının kurultayı yaxınlaşmışsa siyasi gündəmdə partiya ilə bağlı müzakirələr artıb. Müzakirələrin ən qızğın hissəsi, şübhəsiz, partiya da xilindədir. Müzakirələrin müsbət tərefi müsavatçıların Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında müstəsna xidmətləri olan Müsavat Partiyasını qorumaq, onu bu günlərin sınağından uğurla çıxarmaq üçün qüvvələrin sefərbər edilməsidir.

Ancaq bəzi müsavatçılar o qədər hissə qapılır ki, özünü Müsavat Partiyasına "bir köynək" də yaxın göstərmək üçün tarixi faktları saxtalaşdırır, hətta bərpə prosesində iştirak etdiyi ni deyir. Yaşı ve orta nəsil müxalifətlər Müsavat Partiyasının 71 ildən sonra müstəqilliyini bərpə edən Azərbaycanda yenidən fəaliyyətə başlaması prosesini yeqin ki, xatırlayırlar. Hissə qapılanların yaddaşlarını təzələmək və nisbətən gənc nəslə, eləcə də oxucularımıza bu haqda dolğun bilgi vermək üçün 1992-ci il iyulun 2-də Müsavat Partiyasının bərpası ilə bağlı bütün prosesi işıqlandırmış qərarına geldik.

Müsavat Partiyasının bərpası ilə bağlı proses Ankara dan başlayıb. Bu haqda sənədə yazılıb:

"71 il mühacirətdəki fealiyətindən sonra Müsavat Partiyasının Azərbaycana qaytarılması haqqında. Buna uyğun olaraq Türkəyədəki Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı qərar alır:

1. Müsavat Partiyası Başqanlıq Divanı, 10 iyul 1991-ci il tarixdə keçirmiş olduğu toplantıda 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli bağımsızlıq hərəkatına öndərlik edən Müsavatın 80-ci quruluş ildönümü münasibətilə, siyasi fealiyyətlerinə rəsmən feal bir surətdə Ana Vətən Azərbaycanda yenidən başlaşmasına və bu qayda ilə ölkədə təşkilatlaşmasına qərar verilir.

2. Birinci maddədəki qərarın işığı altında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatındaki yerini ala bilməsi istəyi ilə siyahıda adları yazılı şəxslərin Qurucu üzvlər olaraq təsvibine, Divanın 21 mart 1992-ci il tarixdəki 12 sayılı iclasında qərar vermişdir.

3. İkinci maddədəki qərarın həyata keçirilərək, gerçəkləşə bilməsi üçün sayın Nəsib Nəsibzadəyə tam yetki verilmişdir.

4. Müsavat Partiyasının ikinci maddədə bəhs edilən siyahıdakı qurucu üzvləri, partyanın yenidən quruluş tarixi olaraq 28 May 1992-ci il tarixi qəbul etmələri, siyasi görüş və bəyansızlıq məcadiləmizin təməl fəlsəfəsinə uyğun düşəcəkdir. Azərbaycanda Müsavat Partiyasının yenidən rəsmən qurulmuş eyni gün həm Bakıda, həm də Ankarada keçiriləcək olan geniş bir mətbuat konfransı ilə bütün dünyaya elan ediləcəkdir.

5. Müsavat Partiyasının yenidən bərpasını teqib edən beş gün içinde partiya qurucuları öz aralarında vəzifə bölgüsü apararaq, vəziyyəti, seçimi 21 gün içərisində Divana bildirəcəkdir. Bu rəsmi işlər tamamlandıqdan sonra Azərbaycan Cumhuriyyətində Müsavat Partiyası Di-



MÜSAVAT

Müsavat 71 il sonra neçə bərpə edildi - siyahı

Partyanın tarixi haqqında fantaziya quranlara qısa xatırlatma



vanının uyum içerisinde təmsil etmə səlahiyyət və hüququna sahib olacaqdır. Hər cür idarə, sosial təşkilatlanma, maliyyə qaynaq təmin, sərfetmə səlahiyyətine və bənzəri milli quruluşlarla əlaqə qurmaq səlahiyyətində olacaqdır. Ancaq xarici ilişkilərlə, milli siyasetin təsbətində Divanın görüş və tövsiyələrinə önem veriləcək, partiya siyaseti strategiyasının təsəfi və uyğulamalarından istiqamət və taktikalardan Divanın təcrübələrində yararlanacaqdır.

6. Müsavat Partiyasının III Bərpə Baş Qurultayı çağırılınca qəder, partyanın yenidən bərpası ilə ilgili bütün məsələrdə qurucu yönetimçilər par-

tiya Divanınca səlahiyyətlər və imza yetkisi verilmişdir.

7. Bərpə mərkəzi və məhəlli təşkilatlar partyanın nizamına bağlı qalacaqdır.

8. Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı bu çətin, fəqət çətin olduğu qədər şərflə bir vəzifədə olan bu Milli-Siyasi sorumluluğu yüklenərək, ulu önder Məhəmməd Əmin Rəsulzadənin Siyasi Şurasına sahib çıxan dəyəri Gənc Quruculara təqdirini bəyan edir, bu yolda başarılı olacaqlarına inancını bildirir".

1991-ci ildə Ankarada başlanan Müsavat Partiyasının bərpası prosesi təxminən 1 il

sonra Bakıda tamamlanır. "Yeni Müsavat" qəzətinin 9 iyul 1992-ci tarixli sayında Müsavat Partiyasının Bərpə Mərkəzinin mətbuat konfransı haqqında xəbərdə yazılıb: "2 iyulda Azərbaycan Xalq Cəbhəsinin qərargahında Müsavat Partiyası Bərpə Mərkəzinin mətbuat konfransı keçirildi. "Yeni Müsavat" qəzətinin baş redaktoru Rauf Arifogluun apardığı mətbuat konfransında Isa Qəmbərov, Nəsib Nəsibzadə jurnalistlərin suallarına cavab verdi.

Müsavat Partiyasının bərpası içtimai-siyasi tarixi zəruretdir. Onun program əsaslarında müstəqil, demokratik Azərbaycan dövləti, vahid Azərbaycan etnik-mədəni bütövlüyü, azad Qafqaz evi, türk xalqlarının mədəni-siyasi birliyi və sosial-iqtisadi sahədə milli təsənədün elədə edilməsi kimi yaxın gələcəyin ümde məqsədləri dayanır.

Müsavat Partiyasının

Qocanın rəngli yuxular...



Hüseyinbalı SƏLİMOV

oca rəngli yuxular göründü. Göründü ki, dənizin sahilində bap-balaca şir balaları oynasın...

Bu, Ernest Hemingwayın "Qoca və dəniz" povestindədir. Təbi ki, mənim öz interpretasiyamda, yadımda nəcə qalıbsa elə... Bəli, bu həftə E.Hemingwayın anadan olmasından 115 il keçdi. Mən əvvəl onu on dahi şizofrenikdən biri kimi təqdim etmək istədim. Ona görə ki, bu yazıçının həyatında belə bir böyük dərə olub-deyilənlərə ve yazılınlara görə o, şizofreniya xəstəliyindən azyiyət çəkmiş.

Təbiətin və təleyin həqiqətindən də sırlı, müəmmalı işləri olur. Bir də görürsen ki, fiziki çatışmazlıqları olan adam böyük sənət əsərləri yaradır. Bu Yaradanın öz sırıdır - bir tərəfdən məhrum edir, o biri tərəfdən mükafatlandırır...

Axır vaxtlar yazıçılara çox müraciət edirəm. Səbəbi də budur ki, onlar mənim uşaqlığımın bir hissəsidir. Hemingwayı ilk dəfə nə vaxt oxumüşüm? Doğrusu, yadımda deyil, məktəb vaxtları idi. Əvvəlcə "Qoca və dəniz"i, sonra da "Əlvida, silah"ı və bir neçə hekayəni oxudum.

Etiraf edirəm ki, Amerika yazıçılardan mənənən çox təsir edən Cek London olub. İlahi, onun həkayələri! Onlar nəcədə gözəldi! Hələ "Dəmir dabarı", "Martin İden"i demirəm!

Fikirləşirdim ki, C.Londondan sonra daha heç bir amerikalı yazıçı mənim qəlbime yol tapa bilməz. Amma "Qoca və dəniz"i oxuyandan sonra gördüm ki, yox, sehv etmişəm-Amerika ədəbiyyatının açılmamış səhifələri hələ çoxdur...

Hemingway insan kimi də maraqlı olub. Hələ də bəziləri onun təsədüfen ölüyü, bəziləri ise intihar etdiyini deyirlər. Burada sübut kimi bir az əvvəl qeyd etdiyim şizofreniya məsələsindən də yararlanırlar. Məsələ bundadır ki, deyilənə görə, ruhi xəstliklərin əksəriyyətinin müalicəsi yoxdur, ona görə də onlar insanı çox asanlıqla fatal sonluğa-ölümə doğru sürükleyə bilir...

Heç nəyi idealize etmək istəmirməm. Amma məni bu son illərdə bir məsələ həmişə düşündürüb. Müharibə qulağımlı dənibində olduğu halda bizimkilər bu haqda hələ kitablarıdan oxuduqlarının əsasında yazırlar. Heç kimi və heç nəyi qınamıram.

Amma ədəbiyyatda bir Hemingway nümunəsi var. O, bir gün silaha "Əlvida!" deyəndə bu, çox təbi Göründü. Ona görə ki, bu sözü yazan barmaqlar silah da tutmuşdu, mühərbi bəni görmüşdü... Ona görə də onun dilindən "Əlvida, silah!" sözləri daha səmimi səslenirdi...

Bəlkə də artıq Hemingway də dəbdə deyil. Müasir görünmək isteyənlər həmişə ədəbi moda arxasında gizlənməyi sevir. Amma ədəbiyyat geyim deyil, onunla insan eyiblərini örə bilməz. Ədəbiyyat bunun üçün deyil...

Amma ədəbiyyat insanın fiziki və mənəvi gücünün güzgüsi olur. Ona görə ki, ədəbiyyat daha çox güzgündür, örtük deyil...

Qayıdır "Qoca və dəniz"ə. Qoca dənizcədə dəhşətli inad var. Mən bilmirəm, onun bu inad kökünü haradan götürür? Bəlkə C.Londonun təsvir etdiyi "ağ adamlar"dan, ya da ki, inadda onlardan da geri qalmayan hindulardan? Yoxsa bu inadda bir ispan mənşəyi var? Bəlkə onda ispanların dənizçi ruhu, ya da matodoların gücü gizlənib?

Bilmirəm. Hemingwayı psixoloji baxımdan təhlil etmək üçün onun yaradıcılığını bir o qədər də yaxşı bilmirəm. Amma çox istərdim ki, onun yaradıcılığının etno-psixoloji xəritəsinə çəkim...

Ümumiyyətə, nəşr, xüsusən də roman səfəri Avropa hadisəsidir. Mən bunun da kökləri haqqında çox düşünmüşəm. Amma tapa bilməmişəm.

Bir ara Avropanın felsefi roman təcrübəsinə baş vurdum, amma bir nəticə hasil ede bilmədim. Bəlkə də bu, 18-ci əsr üçün, Fransanın ensiklopedistlər dövrü üçün xarakterik idi? Bildiyim odur ki, bir vaxt fəlsəfə o qədər populyar olmuşdu ki, ədəbiyyatdan fəlsəfəyə yox, fəlsəfədən ədəbiyyatda fəlsəfəyə gəlirdilər...

Hemingway o qədər də felsefi deyil. Amma hər halda iki fəlsəfə mövcuddur.

Biri onun həyat felsəfəsi idi ki, onu Kubada yaşamağa vadar etmişdi. İkincisi isə onun ədəbiyyat fəlsəfəsi idi. Yazıçıdan daha çox onun ədəbiyyat fəlsəfəsi qalır. Həyat felsəfəsi isə daha çox bioqrafla üçün, psixoloq və psiko-analitiklər üçün önem kəsb edir. Onlar bu yolla yazıcıının bu və ya digər ədəbi tapıntılarını bioqrafiq prizmadan yozmağa çalışırlar...

Olsun. Əsas odur ki, bu dünyada rəngli yuxular görən bir qoca olub. Onun yuxusuna balaca şir balaları girirdi, dəniz sahilində oynasaşın şir balaları...

□ Aygün MURADXANLI



Totalitarizmin formalaşması

Zamin HACI
zaminhaci@gmail.com

Forma ve məzmun bir-biri ilə sıx bağlıdır. Bu baxımdan, avtoritarizmdən totalitarizmə keçməkdə olan dövlətimizin hər kəsə bir forma geyindirməyə başlaması anlaşıilandır. Totalitar rejimlər uniforma dövlətləridir, onlarda aşağıdan yuxarı, hətta dövlət başçısına qədər hər kəs bir uniformada olur. Buraya kombinezon və dəri gödəkçələrdən tutmuş hərbi kitelə qədər müxtəlif çeşidlər daxildir. Mən hansı totalitar rejim başçılarının hərbi geyimdə dolaşdığını yazmayacağam, özünüz yadınıza salın.

İndi Azərbaycanda totalitar rejimin məhz sözün hər iki anlamında formalaşma dövrüdür. Uşaq bağçaları, məktəblər, mollalar, jurnalistlər - hər kəsin forması yuxarıdan verilir. Bunun mənası nədir? Rejim niyə belə edir? İzah edim.

Totalitar rejimlər, insan azadlığını boğan hakimiyətlər ən çox rənglərdən, rəngarənglikdən, seçim imkanlarından, rəqabətdən qorxurlar. Bunlar isə hem də geyim-kecimdə özünü göstərir. Əgər hər kəs ayrı formada geyinsə rejim "kimin hansı yuvanın quşu olduğunu" çətin öyrənər. Bax, prosesin sırrı bundadır. Əvvəlcədən hər kəsi ayırb özünə aid rəfə qoyursan, tapmaq, tutmaq, ezmək, qorxu altında saxlamaq asan olur.

"Bunların yerinə kim gəlsə bunlar kimi olacaq", "Fərqi nədir hakimiyətdə kimdir, onsuz xalqa baxan yoxdur" tipli demoqoziyalı yemləyən, bəsləyən, yayan hakimiyətdir. Elə uniforma, vahid geyime kecid də bu çürük fəlsəfədəki "fərqi yoxdur" ehkəmini şüurlara daha çox yeritmək üçündür. İnsanlar sürü şəklində salınır, onların sürü olması uşaq bağçasından beynlərinə yeridilir. Fərqlilik xəyanət sayılır. Düşməncilik sayıllır.

Təzəlikcə Binə Hava Limanında 2 ruhi xəstə qorunan mühafizə zolağını aşmaq istəyərkən tutulmuşdu. Dedilər onlar Maştağadakı Psixiatriya Dispanserindən qaçıblar. Görəsən, psixi xəstələri hava limanına cəlb edən nə idi? Yoxsa onlar totalitarizmin ağır nəfəsini duyb ölkədən uçmaq isteyirdilər? O zaman biz onları hər kəsdən ağıllı saya bilərik. Çünkü məndən sizə məsləhət: əgər azadlıq havası ilə yaşamaq istəyirsizsə, tezliklə ölkədən çıxın. Bir neçə aydan sonra bura tamamilə yaşılmaz halə gələcəkdir. Repressiyanın indiyə qədər görmədiyimiz şəkillərini görəcəyik. Xüsusi lə nefətin qiyməti bir az da düşsə. Qorxutmaq üçün yazmırıam. Rejimin hansı "dispanserdən" çıxdığını anladığım üçün yazıram.

Söz düşmüşkən, xarici işlər müşaviri, aktyor Novruz Məmmədov ("Fransız" filmində oynayıb) Ermənistən prezidentini aşağılamaq üçün demişdi ki, Sərkisyan dəli olub, rəsmi görüşlərdə özünü apara bilmir və sair. Mətbuatımızda da bu səhbət ciddi qəbul edildi, xeyli yazı-pozu oldu.

Mənim etirazım yoxdur, hesab edək Sərkisyan doğrudan dəlidir, özü də zirindən. Hətta zəncirdə saxlayırlar, gecələr İrəvanın Teatr meydanına qəçib ulayır, gözünə qələm soxur və saire. Bəs heç özünüze sual vermirsiniz ki, bu dəli bizim 20 faizimizi nə cür işğal eləyibdir? ...

Bakı Ağır Cinayətlər Məhkəməsində isə daha gülməli hadisə olub. Oranın bir keçmiş hakimi dələduzluqda ittihəm edilir. Vətəndaşdan 600 min manat qapazlaşmış. Ancaq proses baş tutmayıb, çünkü hakimlər deyiblər: "Biz keçmiş iş yoldaşımızın işinə baxa bilmərik". Özlərinin prosesi aparmasına... özləri etiraz edib. Demokratiyaya bax, sən canın! "Sabahın xeyir, kral" budur! Məncə, əlac odur ki, NIDA-ci hüquqşunas gəncləri azadlıq buraxınlar, onlar gelib hakimin işinə baxın. Yoxsa indiki hakimlər hamısı dələduzun iş yoldaşıdır.

Yazımız bir az formasız alındı, ancaq bunu qəsdən elədim. Uniforma geyməyəcəyik. Oçerk yazmağımı gözləməyin.

Münaqışının həll açarı Rusiyadan Qərbə keçə...

Atəşkesin və sülh danışıqlarının başlanmasından keçən 20 ilde Azərbaycanın içtimai-siyasi şüurunda Dağlıq Qarabağ probleminin həllindən dolayı bu və başqa gözləntilərlə bağlı kifayət qədər miflər yaşanıb. Onlardan bəzilərini nəzərdən keçirməyə dəyər.


Neft faktoruna stavka. Belə düşünüldür ki, qlobal neft müqavilələrinin bağlanması qısa müddətdə Qarabağ probleminin həllinə kömək edəcək. Kontraktlar imzalandı, boru xətləri çəkildi, enerji resursları artıq dünya bazarına çıxarıllı, neftdollarlar Azərbaycana axır, ancaq problemin həllində ciddi dəyişiklik yoxdur. Əlbəttə ki, neft və neftdollarlar bütün sferalarda, o cümlədən sülh danışıqları prosesində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi, fəqət, Qarabağ ixtilafının həllində gözlənilən sürəti effekt yenə baş vermedi.

Həmsədrlerin yeni formatına stavka. 1997-ci ilin fevralından etibarən Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrleri qismində təsdiqləndi. Və o dəqiqə gözlənti yarandı ki, üç güc mərkəzinin (ABŞ, Rusiya və Fransa timsalında Avropa Birliyi) birgə və ullaşdırılmış seydləri münaqışının tezliklə çözümüne kömək edəcək. Di gəl ki, 17 idir "Üçlü" çalışır və ya çalışır kimi özünü göstərir ki, guya Qarabağ problemini ölü nöqtədən çıxarmaq isteyir. "Yük isə hələ də köhnə yerdədir".

Avrointeqrasiyaya stavka. Gözlənilirdi ki, Azərbaycan və Ermənistən paralel olaraq Avropa Şurasına qəbul edilməsi, Avropa Birliyi və NATO-nun proqramlarında onların birgə iştirak nüfuzlu beynəlxalq təşkilatların himayəsi altında konfliktin nizamlanması üçün yeni və daha əlverişli imkanlar açacaq. Ancaq simmetrik avrointeqrasiyanın çoxillik tacrubi göstərdi ki, bu proses də problemin həllinə hansısa pozitiv təsir göstərməyib. Münaqış tərəflərinin Kremlin "inhisarçı çətiri altında" qalması və ya əlavə olaraq "Qərbin çətiri" altına yerdəyişməsi problemin həllinə yardımçı olmadı.

Türk-erməni dialoquna stavka. Azərbaycanın principial mövqeyi nəticəsində Türkiye ilə Ermənistən arasında sərhədlerin açılması məsələsi Qarabağ probleminin həlli ilə əlaqələndiriləndən sonra yene də güclü bir gözlənti yarandı ki, iki proses yanaşı gedəcək və torpaqlarımızın işğaldan azad edilməsinə getirəcək. Fəqət, tam əksi baş verdi - iki məsələni paralel olaraq bir-birinə bağlamaq cəhd "Sürx prosesi"nin tam iflici ilə sonuclandı, çünkü bu, böyük dövlətlərin (o sırada Rusyanın) planlarına daxil deyildi.

Xalq diplomatiyasına stavka. Bir neçə il önce Minsk Qrupunun əli ilə Azərbaycanla Ermənistən arasında "xalq diplomatiyası" körpüleri yaratmaqdən ötrü fəal addımlar atılmışdır: birgə layihələr və konfranslar, disputlar və tədbirlər həyata keçirildi, hər iki tərəfdən səfərlər və ictimaiyyət nümayəndələrinin gö-



Qarabağ üçün "Kosovo" tehlikəsi - versiya

Azərbaycanın ən ağır məsələsində miflər və illüziyalar dönəmi başa çatır; Vaşinqton və Brüssel Moskvadan daha ədalətli və obyektiv vasitəçi olmaya da bilər; problemin həll açarının özümüzdə olması üçün nə etməli?..

Rüşlər oldu və s. Bu, toplumun müyyən qismində yalançı bir illüziya yaratmışdı ki, guya təmasların artması ilə qarşılıqlı nifret və etimadlılıq atmosferi öz yerini etimad və dialoga verəcək, bu da öz növbəsində tərəflərin mövqelərini yaxınlaşdıracaq və münaqışının tezliklə həllinə kömək edəcək. Lakin belə bir azomürlü təcrübə de göstərdi ki, "xalq diplomatiyası" münaqışının həllində dərinə gedə bilmir və heç bir səmərə getirmir.

Beləcə, zaman bir çox köhnə mifləri, illüziyaları, gözləntiləri puc edir. Bununla belə, yenilərini da yaradır. Bu gün Ukrayna hadisələri və Qərbə Rusiyanın qarşıluması fonunda Azərbaycan içtimai şüurunda Dağlıq Qarabağ ixtilafının tezliklə həlli mümkünüy ilə bağlı yeni miflər formalşamadı.

Bəs bu cür stavka və gözləntilər nə derəcədə əsaslıdır, görəsən? Tezis şəklində onları da nəzərdən keçirək:

Qərbin geosiyasi qələbəsi-ne stavka. Çoxları güman edir ki, əgər yazın zamanında ABŞ (Qərb) Rusyanın burnunu ovsa, Kreml təhlükəli neo-imperiya planlarından imtinan vadar edib təzədən onu öz "təvazökar sahilərə" və əvvəlki tərəfdəliq münasibətləri cığırına qaytarısa, onda bu, Güney Qafqazda daxil postsovet məkanında geosiyasi situasiyasını tam dəyişəcək və Moskvanın körükliyi köhnə münaqışların həlli üçün münbət şərait yaradacaq.

Şübhəsiz ki, bu halda yeni situasiya və yeni imkanlar ortaya çıxacaq. Lakin bu, Qarabağ məsələsinin tezliklə, üstəlik, bize əlverişli variantda həlli üçün daha münasib olacaqmı? Əgər hətta təsəvvür eləşək ki, sabah Qarabağ probleminin həll açarı Moskvanın əlindən alınacaq və

Bu zaman güman edilir ki, Rusiya onu yoran, yayındıran və tərəddüdə saxlayan Ukrayna ilə münaqışaya və Qərbə konfrontasiyalı qarşılama nə qədər çox və uzun müddətə cəlb oluna, bir o qədər də Azərbaycanın problemi hərbi "blitskriq"le həll imkanı böyük olacaq. Apriori hesab edilir ki, Qərb bu zaman Azərbaycana xəlvəti kart-blaş verəcək və ya Bakının "hərbi marş"ına göz yumaq, ona görə ki, Ermənistən forpost rolundan narazıdır və Azərbaycanı birdəfəlik Rusiyanın əlindən qoparmaqda məraqlıdır.

Belə əminlik nəyə əsaslanır, görəsən? Axi Azərbaycan

Ukrayna deyil və Qarabağ separatçılarının arxasında da nominal olaraq Rusiya yox, Ermənistən dayanır. Bu mənada "xəlvəti" məhərabəyə cəhd riskli situasiyaya də gəti-rə bilər. Elə bir situasiya ki, Qərb (ABŞ, Avropa Birliyi) elə həmin o Rusiya ilə "Ukrayna məsələsi"ndə pauzaya razılaşıb beynəlxalq birliliyin qəzəbini Azərbaycana yönəldər. Və bu zaman tarixdə tez-tez olğudu kimi, Qərbə Rusiyanın Qarabağ məsələsində konuktur maraqları üst-üstə düşə bilər.

Oxucunun bu yerdə soruşmaq haqqı çatır ki, bəs deyiləndən hansı nəticə çıxarılmalıdır? Əgər bütün stavkalar və gözləntilər nəticəsiz və yaxud risklidir, o zaman bu, o deməkdir ki, heç nə etməmək lazımdır və Qarabağ probleminin tezliklə həll imkanları möv-cud deyil?

Əsla. Hətta yuxarıda salanan coxsayı stavkalar və gözləntilər de müyyən əsaslardan xali deyil və ümumən konfliktin potensial həll imkanlarını özündə daşıyır. Ancaq eyni zamanda ciddi risklər, tehlikələri və arzu olunmaz nəticələri də ehtiva edir.

Düşünürəm ki, bu məsələdə ölkənin strategiyası bütövlükde doğrudur: sürtənə inkişaf etmək, daha güclü və varlı, da-ha cəlbedici və tanınan olmaq, global siyaset sahəsində və beynəlxalq münasibətlər sisteminde dəha vacib və əhəmiyyətli dövlətə çevrilək; o zaman Qarabağla bağlı bir sıra stavkalar və gözləntilər mif olmaya və tamamilə real məzmun kəsb edə bilər. Problemin həll açarı bizim əlimizdə olmalıdır.

□ Zəfər QULİYEV, politoloq

Resmi Kiev Ukraynanın şərqində separatçılıq dalğasını hələ ki kardinal şəkildə yatra bilməyib. Bunun ən birinci səbəbi əlbətə ki, bölgənin Rusiya ilə min kilometrlərə həmsərhəd olmasıdır. O üzdən bir neçə gün önce Minskə tərəflər arasında imzalanmış atəşkəs razılaşmasını da Moskva istənilən an sabotaj edə biler. Bu isə yəqin ki, Qərbin Rusiyaya qarşı yeni, daha ağır sanksiyaları işə salıb-salmayaçığın-dan asılı olacaq.

Moskvanın hədəfi bəlli: Kreml Ukraynanın şərqində - Donbasda münaqişəni Qarağasıyığı dondurmaq isteyir ki, ardına zəman-zəman ondan öz maraqları naminə manipulyasiya elesia və əraziye nəzarəti elde saxlasın. Resmi Kiev bu niyyəti gözəl anlaşıından belə bir hədəfə qarşı kontur-plan hayata keçirməyə çalışır, bölgəni "isti-isti", bəri başdan öz kontroluna qaytarmağa səy edir.

Məsələn, Ukrayna parlamenti gələn həftə Donetsk və Luhansk ərazilərinin bir hissəsinin xüsusi statusu haqda qanun laiyəsinə baxacaq. Bu barədə president Petro Poroşenko özü bəyan edib. Prezident Ali Radadan xahiş edil ki, qanun laiyəsi dəsteklənsin. "Biz heç bir halda Minsk protokolunda heç bir "DXR" və "LXR" xatırladılmır", - deyə prezident sənədə aydınlaşdırır.

"Protokol Donbasın bütün ərazilində, o cümlədən hazırlıda yaraqlıların nəzarətində olan ərazilərdə Ukraynanın suverenliyinin bərpası və qorunmasını nəzərdə tutur. Bu ərazi də Ukraynanın hüquqi müstəvisinə qaydadır" - əlavə edib prezident.

"Ukrayna Donbas bölgəsini "işgal olunmuş ərazi" elan etməyəcək". Bu fikri isə Ali Radanın



Rusiya Donbasi ikinci Qarabağga çevirse...

Bunun altını ilk növbədə Qərb çəkməli olacaq, həm də Güney Qafqazda; Obamanın Azərbaycan və Ermənistən prezidentlərini Ağ Evə çağırmasına nə mane olur?..

sədri Aleksandr Turçinov deyib. Onun qənaetinə, separatçıların nəzarət etdiyi bölge ilə bağlı ciddi addımlar atılmalıdır: "Nəse elan etmək yox, əraziləri azad etmək lazımdır. Bizim başlıca vəzifəmiz odur ki, Dombas dondurulmuş münaqişə zonasına dönməsin. Şərqi bütün hərəkətlərimizə məhz bu cür yanaşmaliyiq. Buna görə də istisna edirəm ki, Ukrayna öz ərazilərinin Rusyanın nəzarətində olması ilə razılaşacaq".

Turçinov qeyd edib ki, hadisələrin istənilən formada inkişafı Rusiya qoşunlarının Ukrayna-dan çıxarılmasını, eləcə də terrorçu qruplaşmaların tamamilə tərk-silə olunmasını nəzərdə tutmalıdır: "Yalnız belə olacaq halda sülh danışqlarını mənə daşıya bilər".

Sübhe yox ki, münaqişənin dondurulmasına Qərb də razı olmayacaq və ciddi müqavimət göstərəcək. Ən azı ona görə ki, Kreml Dağılıq Qarabağ ixtiliyi kimi Qərbə qarşı daha bir sanballı kontur-geosiyyəsi rıqaq əldə eləməsin. Böyük ehtimalla, demokratik Qərb buna nail olacaq, çünki bəlli siyasi-diplomatik, iqtisadi potensialını Ukrayna böhranına yönəldib.

Keşke, Qarabağ, Ermənistən-in işgali məsələsində də analoji cəvikkilik və uzaqqörənlik göstərileydi. Yeri gəlməkən, artıq bu "bosluğu" doldurmağın zamanı əntəbi. İndi bu haqda nüfuzlu əcnəbi analitikləri də həyəcan təbili çalır. O sırada olan amerikalı politologiya professoru Brenda Şaffer "The New York Times"dakı son məqələsində ABŞ-ı Kremlin

siyasetinin yedeyində getməkdə suçlayır. Ağ Ev administrasiyasının Soçi görüşünün Rusiya tərəfindən təşkil edilməsini alqışlamasından heyreträ gələn Şaffer deyib: "Yəni həqiqətən dəmi Vaşinqton Gürcüstandakı və Ukraynada hadisələrdən dərs öyrənəmədi?"

Analitik hesab edir ki, Qarabağ konfliktinin alovlanması qarşısını almaq və Putini yeni əraziləri işğal etməkdən ötrü bəhanədən məhrum etməkdən ötrü prezent Barack Obama Azərbaycan və Ermənistən prezidentlərini Vaşinqtona çağırırmalı

12 sentyabrda başlayan yeni tarix

Azər RƏSİDOĞLU

12 sentyabr 2001-ci ildə dünyada yeni tarixinə basıldı. 11 sentyabr 2001-ci ildə Nyu-Yorkun məşhur "Əkiz göydələnləri"nin, həmçinin Vaşinqtonda Pentagonun binasının terrorçuların hücumuna məruz qalması ilə dünyada yeni proseslər cərəyan etməyə başladı.

Dünya siyasetində köklü dəyişikliklər səbəb olan tarixi hadisələr 13 il önce baş verənlərə yenidən nəzər yetirməyi zəruri edir. Lakin hələ də baş verən hadisələrin əsl qiymətini birmənli şəkildə vermək mümkün olmayıb.

11 sentyabr olaylarını təhlil edən ekspertlərin əksəriyyəti bu qənaətdədir ki, terror aktı ABŞ xüsusi xidmət orqanlarının razılığı və təhribi ilə həyata keçirilib.

Daha bir məqama da diqqət yetirək ki, terrorda rəsmi şəkildə adı hallandırılan "əl Qaide" öten əsrin 80-ci illərində ABŞ tərəfindən hər cür yardım alan bir təşkilat kimi tənindib. Sovet qoşunları Əfqanistandan çıxarıllana qədər "əl Qaide" ABŞ-in SSRİ-yə qarşı müharibədə əsas müttəfiqi olub və bu günə qədər bu təşkilatın rəhbərliyi ABŞ keşfiyyatı ilə six bağlı simalar kimi tanınır.

11 sentyabra qıymət verəkən, ənənəvi olaraq, "bu terror aktı kimə sərf edirdi" sualına cavab tapmaq lazım gelir.

Vurğulayaq ki, məhz bu terror aktından sonra ABŞ Əfqanistan və İraqa qoşun yeritdi. Məhz adıçəkilən terror aktı "Amerikanın müdafiəsinin yeni planı konsepsiyası"nın yaradılmasını zəruri etdi və 11 sentyabr 2001-ci ildən sonra ABŞ tamamilə yeni xarici siyasetə üstünlük verdi. O cümlədən ABŞ-in daxili siyasetində də köklü dəyişikliklər baş verdi. Qəbul olunan "Vətənpərvərlik aktı" demokratiyadan nisbətən daha sərt idarəciliyə keçidin əsasını qoydu.

İndi bele bir suala cavab tapmağa çalışaq: adıçəkilən terror aktı ABŞ-a gözlədiyi dividentləri qazandıra bildimi?

Öncə onu vurğulayaq ki, 11 sentyabrdan sonra həyata keçirilən diplomatiya Vaşinqtona coxsayılı düşmən qazandırdı. Bunun acınاقlı fəsadlara yol açmasının qarşısını ala bilməkdən ötrü Vaşinqton müttəfiqlərini dərəcədə nəzarətə götürdü. "Vətənpərvərlik aktı" ilə isə ABŞ öz vətəndaşlarının demokratik fəaliyyətini xeyli dərəcədə zəiflədə bildi. İraqa və Əfqanistana qoşun yeritmək Vəşinqton geosiyyəsi uğur əldə etməyə cəhd elədi və bununla da əsas rəqibi olan Çini sığışdırmağa cəhd gösterdi. Əfqanistanın nəzarətə götürülməsi Çin, Rusiya, Hindistan və Yaxın Şərqi nəzarətə imkan verirdi. Ən əsası isə İranın yaxın olmaq məqsədində xidmət edirdi.

Yeni müharibələr ABŞ iqtisadiyyatına da ağır zərbələr vurdur. Əfqanistanda müharibəyə 3,2 milyard, İraqda müharibəyə isə 4 milyard dollar xərcləyən ABŞ minlərlə vətəndaşının həlak olması ilə sonuclanan herbi əməliyyatlar özünü tələyə salmış oldu. Bu isə ölkə daxilində də ciddi narazılıqlara səbəb oldu.

Prezident Bush anti-islamçı kimi də məşhur idi. Bir faktı xatırlatmaq yerinə düşər. Araşdırımlar göstərir ki, 2000-ci ildə Amerikada 28 anti-islam tədbirləri baş verib. Sonrakı ildə bu rəqəm xeyli dərəcədə artıb.

11 sentyabr hadisələrindən 2 il sonra isə Amerikadakı anti-islam aksiyalarının sayı 149-a çatıbmış.

11 sentyabr hadisəsindən sonra Əfqanistana girmək üçün bəhanə qazanan Buşun əli-qolu açılmışdı. Dəhşətli terror hadisəsi 3 min günahsız insanın ölümüne səbəb olmuşdu. Əlbəttə, bu da sade amerikalıda İslam dininə nifret yaratmağa bəs etmişdi. Neticədə, əhalinin çoxu Buşun "sılıb yürüyü" siyasetini dəsteklədi.

Sovet ordusunun çıxarılmasından sonra, Əfqanistən dünyası az maraqlandırdı, ölkədə uzun sürən vətəndaş müharibəsi isə davam edirdi. Ancaq 11 sentyabr hadisələrindən sonra ABŞ Əfqanistana hücum etməyə bəhanə tapa bildi. Əfqanistana geosiyyəsi baxımdan mühüm ölkə idi. Ona görə də hədəf kimi Əfqanistana seçildi. ABŞ 7 oktyabr 2001-ci ildə Əfqanistana havadan hücum etdi.

Əfqanistanda özünü möhkəmləndən sonra ABŞ 20 mart 2003-cü ildə İraqa hücum etdi.

Zaman göstərdi ki, Buşu İraqa aparan ən mühüm amillərdən biri neft amili idi. İraqa daxil olan Amerika başda olmaqla, anti-İraq koalisyonunun silahlı birləşmələri bu ölkənin suverenliyini pozdular. Sonra zəncirvari reaksiyalar oldu və ABŞ Yaxın Şərqi tam nəzarətinə almağa səy göstərdi...



Vüqar Bayramov

Dünya iqtisadiyyatının 2,5 faizi sahib olmaqla Avropa Birliyi, ABŞ və Kanada daxil olmaqla, Qərb ölkələri dünya iqtisadiyyatının təxminən yarısını təşkil edir. Ve dünya iqtisadiyyatının yarısına sahib olan ölkələrlə oyunda udmaq mümkün deyil. Bu baxımdan, əslində nəticələri bəlli olan o oyunda praktik olaraq Rusyanın özü yoxdur. O, öncədən möglub olacaq bilinen bir oyuna daxil olub. Təbii ki, bu ABŞ iqtisadiyyatı Rusyanın itirətən tərəf Rusiyadır. Nəzərəalsa ki, bu gün Rusyanın dünya iqtisadiyyatında 22,8 faizdir. Avropa ölkələri nəzərə almasaq, təkce ABŞ iqtisadiyyatı Rusya iqtisadiyyatından texminən on dəfə böyükdür. Rusya kifayət qədər böyük oyunçularla oynayır.

□ RÖYA

Putin Avropanı sanksiyalarla sarsıda biləcəkmi?

Vüqar Bayramov: "Dünya iqtisadiyyatının yarısına sahib olan ölkələrlə oyunda udmaq mümkün deyil"

ABŞ və Avropa Birlüyü ölkələrinin Ukrayna hadisələrindən dolayı Rusiyaya qarşı başlatıqları sanksiyalar cavabsız qalmayıb. ABŞ-in Rusiyaya qarşı iqtisadi sanksiyalar təbliğ etmək üçün imzaladığı sərəncamlara və Avropa Birlüyü ölkələrinin də qoşuldugu sanksiyalar cavab olaraq Rusiya da oxşar addımlar atmağa başlayıb.

Rusya prezidenti Vladimir Putin Avropanı ölkələrindən Rusiyaya bütün növ mehsulların idaxalına qadağa qoyub. Bu cavab tədbirindən sonra da Rusiyaya qarşı sanksiyaları dəstekleyən Avropanı ölkələrində acınlı vəziyyət yaranıb. Bu vəziyyətin nə vaxtadək davam edəcəyi isə bilinmirdi. Vəziyyətən o həddən çatıb, Avropa öz malını satmağı bazarlar axtarıb.

Ekspertlər isə bildirirək ki, Rusyanın Avropanı ölkələrinə qoşduğu qadağa çox çəkməyəcək və həmçinin həmin ölkələr üçün o qədər də ciddi itki-lərə səbəb olmayıcaq.

Iqtisadi ekspert Vüqar Bayramovun sözlərinə görə, Avropanı ölkələri çalışacaq ki, problemdən zərərcekənlərə dotsiyalar versin. Həmin şirkətlərin xərclərinin müəyyən hissəsinin ödə-

Bir müddət öncə Prezident Administrasiyasında mətbuat nümayəndələri ilə hakimiyət təmsilçilərinin görüşü geniş müzakirələrə yol açıb. Bəziləri müharibə vəziyyətində olduğumuz üçün mətbuatda senzurunun tətbiqini zəruri hesab edir, hətta mətbuatı qeyri-peşəkarlıqla ittiham edənlər də az deyil. Bəs əslində mətbuatımızdakı durumu necə xarakterizə etmək olar?

Bu mövzuda "Yeni Azərbaycan" qızetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu ile söhbət etdi. Söhbət əsnasında müsahibimiz siyasi proseslər, məmur-jurnalist münasibətləri və digər məsələlərə də münasibətini bildirdi:

- Etiraf etmək lazımdır ki, son illər mətbuata kifayət qədər kənar müdaxilələr olub. Nəticədə qeyri-peşəkarlıq jurnalistikada özünə əməlli-başlı yer eləyə bilib. Bələ demək mümkünsə, qeyri-peşəkarlıq mətbuatın daxilində öz ərazisi, öz idarəciliyi olan bir avtonomiya yaradıb. Hətta bəzi məqamlarda qeyri-peşəkarlıq peşəkar jurnalistikaya diktə etməyi də bacarıb və əksər hallarda öz məqsədində də nail ola bilir. Bu, təəssüf doğuran mənzərə çox acı, eyni zamanda iştir-istəməz razılışmağa məcbur olduğumuz bir gerçəklilikdir. Ancaq mən Azərbaycan mətbuatı, jurnalistikası ilə bağlı heç də pessimist deyiləm. Əksinə, mən əminliklə demək istərdim ki, bu gün bizim mətbuatımız, bütün çatışmazlıqları, qüsurları ilə birlikdə cəmiyyətimizin ən işlek, ən çevik bir strukturudur. Azərbaycan jurnalistləri cəmiyyətimin en vətənpərvər və ən məhrəm kəsimidir. Bu həqiqəti heç kim inkar edə bilmez.

Bələ bir əminlik üçün hansı əsaslar var?

- Hər şeydən önce mətbuatımız çox sağlam və zəngin ənənələrə söykənir. Artıq mətbuatımızın oturuşmuş prinsipləri, hadisələri, ictimai-siyasi prosesləri yönəldirə biləcək çoxlılıq təcrübəsi, potensialı var. Digər tərəfdən, Azərbaycan mətbuatı yegane sahədir ki, burada heç bir sahədə olmayan qədər peşəkarlar çalışır, fəaliyyət göstərir. Mən size heç bir çətinlik çəkmədən onlarla peşəkar jurnalistin, redaktorun adını çəke bilərəm. Ancaq başqa sahələr haqqında bu cür arxayınlıqla danışmağa tərəddüd edirəm. Çox uzağa getməyə ehtiyac yoxdur. Jurnalistica ilə six təmasda olan siyaseti götürək. Siz neçə peşəkar siyasetçinin adını çəke bilərsiniz? Təəssüf ki, birmənəli cavab tapmaq olmur.

Hər halda, jurnalistica həmişə diqqət mərkəzində olduğundan onun qüsurları daha tez nəzərə çarpar...

- Mən sizinle razıyam. Mətbuat, jurnalistica haqqında fikir söyləyərkən ilk növbədə məmur-mətbuat münasibətləri diqqəti cəlb edir. Bu kontekstdə bir neçə həssas və vacib məqam var. Onları mütləq şəkildə nəzərə almaq lazımdır. Unutmayaq ki, jurnalist, redaktor hər hansı bir çətinliyə dözer, istənilən məhrumiyyəti asanlıqla yaşaya bilər. Ancaq ona

nəyi və necə yazmağı öyrədən-de jurnalist belə cəhdlerə çox ağrı ilə qarşılıyır, belə təpkilərə daha çox aqressiya ilə reaksiya verir. Onu da nəzərə alaqlı, digər tərəfdən, jurnalistica ilə hakimiyət, dövlət idarəciliyi arasında çox-çox əvvəllərə, mətbuatın yarandığı günə qədər gedib çıxan klassik bir ziddiyət mövcuddur. Bu ziddiyətin mahiyyətində ne dayanır? Əslində jurnalistica ilə idarəciliyin bir-biri ilə daband-

mək haqqında düşünməməlidir. Sadəcə olaraq, tərəflərin prinsiplərinə hörmət olunmalıdır. Həm hakimiyət, həm də mətbuat öz işinin öhdəsindən gelməye çalışmalıdır. Jurnalist bilməlidir ki, dövlət onun məqalə yazdığı kimi idare oluna bilmez, məmur da bilməlidir ki, jurnalist direktivlərlə və göstərişlər işləməyi qəbul etmir və sevmir. Mən hesab edirəm ki, yalnız bu prinsiplərə riayət olunduğu təqdirdə qarşılıqlı

ləcək. Nəyi yazmaq olar, nəyi demək olmaz məsəlesi də öz həllini tapacaq.

Jurnalistlər an çox dezinformasiya yaymaqda, müharibə şəraitində olmağımıza baxmayaraq bəzən hərbi mövzuda lazım olmayan məqamlara toxunmaqdə ittihad olunur. Sizin bu məsələyə yanaşmanız necədir?

- Mən deym ki, müharibə dövrünün informasiyası təkcə hərbi mövzuyla mehdudlaşmamalıdır. Biz axı səngərde

milli kimliyimizə, mövcud milli siyasi sistemə qarşı yönelik bir ləkədir. Bizi bütün dünya izleyir və deyəndə ki, bizdə 20.000 saxta diplomlu mütəxəssis var, bəzən hərbi mövzuya dövrümüzde hər il 1.000 saxta diplom istehsal etmişik. Etiraf etmək lazımdır ki, bu faktı döñə-döñə bəyan etmək bize, gənc və müstəqil Azərbaycan dövlətinə heç bir müstəvidə, heç bir divident və hörmət qazandırırmır. Bu, çox

fadə etmədi. Bir dəfə demədi ki, mənim atamı qətlə yetiriblər, Ermənistən cezalandırıblı, ona qarşı sanksiya tətbiq edilməlidir. Baxmayaraq ki, buna onun haqqı da çatırı. Amma bizdə necədir? Az qala birinə deyəndə ki, bardürün üstüne çıxməq olmaz, dərhal hay-küy salır ki, beynəlxalq təşkilatlar hara baxır, Avropa Şurası nə işlə məşğuldudur?

Beynəlxalq təşkilatlardan söz düşmüşkən, bu sahədə də

"Hərdən bəzəj rəsmi şəxslər elə yersiz açıqlamalar verirlər ki..."

Alqış Həsənoğlu: "Azərbaycan mətbuatı yeganə sahədir ki, burada heç bir sferada olmayan qədər peşəkarlar çalışır"

bana zidd dəyərlərlə fəaliyyət göstərən əraziləridir. Hakimiyət idarəciliyi bir qayda olaraq həmişə direktivlərlə tənzimlənir, göstərişlərə əsaslanır. Nəzərə almaq lazımdır ki, hər bir peşə öz xarakterini onun daşıyıcısına təlqin edir. Nəticədə ne alınır? Direktivlər, tapşırıqlar əsasında fealiyyət göstərən məmurdura təbii olaraq bələ bir təsəvvür yaranır ki, hamı, o cümlədən jurnalistlər də, mətbuat da onun kimi direktivlərlə yazmalı, müəyyən standartlar çərçivəsində düşünməlidir. Bu, əlbəttə ki, çox yanlışdır. Həmdə çox təbii və başdadüşüləndir. Hakimiyət idarəciliyindən fərqli olaraq mətbuat direktivlərlə işləmir. Jurnalist öz fealiyyətini göstərişlər üzərində qurmur. O, hər şəxə yaradıcı yanaşır. Nəticədə jurnalist də öz fealiyyət prinsipi ilə dövlət idarəciliyinə yanaşır, məmurdan hər şəxə yaradıcı münasibət tələb edir. Bax, bu həm mətbuatın, jurnalisticin yanlışdır, həm də başdadüşülen və təbiidir. Ancaq bu cür qarşılıqlı gözənlərin reallaşması isə heç cür mümkün deyil. Dövlət idarəciliyi yaradıcı təşkilatlarının prinsipləri ilə fealiyyət göstəre, məmür da jurnalist kimi davranış nümayiş etdirə bilər.

- Alqış bay, qeyd etdiyiniz jurnalistica ilə hakimiyət arasındakı klassik ziddiyətin aradan götürülməsi üçün nə təklif edirsiniz, bunun bir düsturu və ya mexanizmi mövcuddurmu?

- Çox təəssüf ki, bir çox problemlərin kökü də məhz elə bu həssas nöqtədən qaynaqlanır. Biz zaman-zaman bunun şahidi olmuşuq. Bəzən tərəfdən biri bu ziddiyəti öz xeyrinə həll etmək iddiası ilə çıxış edir. Bax, onda bu cür cəhdərənən öz dövlətinə, onun ugurlarına bələ ögey münasibəti çox təhlükəlidir. Biz vətəndaşlarımıza strateji düşünməyi öyrəde bilsək, vətənpərvərlik hissi öz yerini asanlıqla tutə bi-



"Bizim rəsmilərimiz ictimai təmaslarında həddindən artıq həssas və korrekt olmalıdır"

məhərəbə aparmırıq. Dərin tə-əssüf hissi ilə qeyd edim ki, hərdən bəzəj rəsmi şəxslər ele yersiz açıqlamalar verirlər ki, heç bir qeyri-peşəkar jurnalist o cür ciddi səhvələrə yol verməz. Bir neçə dəfə ictimai dövriyyəyə bələ bir fakt təqdim olunub ki, Azərbaycanda 20.000 saxta diplomlu mütəxəssis var. Mənim bunu inkar və ya təsdiq etmək fikrim yoxdur. Amma düşünürəm ki, bələ

ciddi bir məqamdır və mən he-sab edirəm ki, bizim rəsmilərimiz ictimai təmaslarında həddindən artıq həssas və korrekt olmalıdır. Yenə burada strateji düşünmək məsəlesi və mili-xarakter öz sözünü deyir. Mən başqa bir faktı xatırlaya-cağam. 1999-cu ildə, NATO-nun İstanbul sammiti ərefəsində Ermənistən parlamentinin rəhbərliyi günün günortağı qətlə yetirildi. O cümlədən Ermənistən parlamentinin sədri Karen Demirçian yürüdü. Bu hadisədən sonra Demirçianın oğlu Stepan Demirçian bir neçə il Ermənistən parlamentinin Avropa Şurasındaki temsilcisi kimi iştirak etdi. Mən onun fəaliyyətini xüsusi maraqla izleyirdim. O, hələ bir dəfə də bu faktı Avropa Şurasında səsləndirmədi, bu faktdan Ermənistən kriminal siyasi sisteminə qarşı isti-fadə etmədi. Bir dəfə demədi ki, mənim atamı qətlə yetiriblər, Ermənistən cezalandırıblı, ona qarşı sanksiya tətbiq edilməlidir. Baxmayaraq ki, buna onun haqqı da çatırı. Amma bizdə necədir? Az qala birinə deyəndə ki, bardürün üstüne çıxməq olmaz, dərhal hay-küy salır ki, beynəlxalq təşkilatlar hara baxır, Avropa Şurası nə işlə məşğuldudur?

"Sov.KP qurultaylarının qətnamələri və Brejnev'in çıxışı indi ABŞ Dövlət Departamentinin postsovət ölkələrinə qarşı yönəlmış tezislərini xatırladır"

edir. Bax, onda bu cür cəhdərənən öz dövlətinə, onun ugurlarına bələ ögey münasibəti çox təhlükəlidir. Biz vətəndaşlarımıza strateji düşünməyi öyrəde bilsək, vətənpərvərlik hissi öz yerini asanlıqla tutə bi-

bir fakt varsa bələ, bu, heç bir ajotaj yaradılmadan, səs-küy salmadan, siyasişmədən həllini tapmalıdır, tedbir görülməlidir. Bu fakt konkret kiməsa-qarşı yox, bütövlükde bizim



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Sentyabrın 11-də Bakı Expo Mərkəzində I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılıb. Prezident İlham Əliyev sərginin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərin məhsullarının nümayiş olunduğu stendlərə baş çəkib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin sərgi iştirakçılarına müraciəti oxunub.

Müraciəti Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev səsləndirib.

Dövlət başçısı müraciətində bildirib ki, bu sərginin ilk dəfə regionun böyük iqtisadi potensialına malik dövlətlərindən olan müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil heç də təsadüfi deyil: "Sürelə modernlaşan respublikamızın iqtisadiyatının bütün sahələri dinamik inkişaf edir. Ölkəmizdə 2014-cü il "Sənaye illi" elan olunub və cari ilin ötən dövrü ərzində sənayenin bütün istiqamətləri üzrə müsbət nəticələr qazanılıb. Bu baxımdan ümidi varam ki, sərgi ənənəvi xarakter alaraq, öz əhatə dairəsinə davamlı suretdə genişləndirəcək. Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çəgirişləri ilə üzləşməsi, hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb.

Xarici hərbi təcavüz noticəsində torpaqları işğala və terrorizmə meruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyinin möhkəmləndirilməsini və dövlətlərə rəsəd eməkdaşlıq münasibətlərinin dərinleşməsini hər zaman diqqət mərkəzində saxlayır. Qəbul edilmiş "Hərbi doktrina" çər-

Qarabağ



bütün vəzifələri yerine yetirmək iqtidarındadır".

Sərgide 34 ölkədən 200-dən çox şirkətin iştirak etdiyini xatırladan Y.Camalov bunun 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazandığını göstərdiyini və sərginin keçirildiyi müddədə də tərəfdən ölkələrin sayıının daha da artacağına ümidi etdiyini söyləyib: "Bu gün hərbi texnika, döyüş sursatları istehsal edən müəssisələrimizin sayı artıb. Müəssisələrimiz dünya standartlarına uyğun, rəqabətə davamlı məhsullar istehsal edir. Müdafiə Sənayesi

"Azərbaycan təhlükəsizliyinin möhkəmləndirilməsini hər zaman diqqət mərkəzində saxlayır"

Prezident Bakıda keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) açılışında iştirak etdi



Iah-sursatla təmin olunma, döyüş qabiliyyəti baxımından Cənubi Qafqazda en güclü orduyu

sənayesi sahəsində də güclü inkişaf olub, müdafiə sənayesi məhsullarının çeşidi artıb, Azərbaycan ordusunun ən müasir silahlara təmin edilməsi istiqamə-



tində zəruri addımlar atılıb. Əminliklə qeyd etmək lazımdır ki, Azərbaycan ordusu ərazilərimiz işğaldən azad edilməsi də daxil olmaqla, qarşısına qoyulan

Nazirliyin dəst və qardaş ölkələri əməkdaşlığı dəvət edir. Sərginin bu əlaqələrin genişləndirməsinə öz töhfəsini verəcəyinə ümidi edirəm".



kilməsi üçün siyasi baxımdan əhəmiyyət kəsb edən məsələdir...

Bu arada isə xarici işlər naziri Elmar Mammadyarovun açıqlaması da diqqətəkəndir. "Fransa prezidenti tərəfindən Azərbaycan və Ermənistən prezidentlərinin görüşüne dair təklif geldi və biz onun vaxtını və programını müyyənləşdiririk". Xarici işlər naziri Elmar Mammadyarov serbiyalı həmkarı ilə birgə Bakıda keçirilən mətbuat konfransında belə deyib.

Nazir qeyd edib ki, regionda xoşagelməz proseslər gedir. Onun sözlerinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sazişinin müzakirə etmək üçün Brüsselde görüşün keçirilməsinə köməklik göstərməyi xahiş edib.

Deputatın Avropa İttifaqının

Ukraynaya münasibətdə atdıği addımların Ermənistən-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinə münasibətdə de atılmasının

vacibliyini vurğulayan şura sədri

Belçikanı münaqişənin ədalətli

həllinə töhfə verməyə çağırıb.

A.Quliyev S.Butyundan Dağ-

lıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayış

imkanlarını müzakirə etmək üçün

Brüsselde görüşün keçirilməsinə

hələ hələ töhfə verməyə çağırıb.

A.Quliyev S.Butyundan Dağ-

lıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayış

imkanlarını müzakirə etmək üçün

Brüsselde görüşün keçirilməsinə

hələ hələ töhfə verməyə çağırıb.

Onun sözlerinə görə, gələn

heftə həmsədlər Azərbaycana

sefər edəcək. Müzakirələrde

əsas məsələ Ermənistən qoşun-

larının Azərbaycan ərazisindən

çıxınmasıdır.

Azərbaycan bu mövqeyində

tam haqlıdır və verilən açıqlama-

lar da o nikbinliyi yaradır ki, sülh

danişqların yeni mərhəlesində

resmi Bakının tələbi konkret ola-

cəg; münaqişənin həlli üçün ilk

növbədə Ermənistən qoşunları

Azərbaycan ərazisindən çıxarı-

malıdır. Bu münaqişənin həllinə

aparan yeganə yoldur.

Azərbaycanın danişqların yeni mərhəlesi ilə bağlı planları

Rəsmilərin verdiyi açıqlamalar rəsmi Bakının konkret təkliflərlə çıxış edəcəyini düşünməyə əsas verir

Avqust ayının əvvəllerində Ermənistən təxribatları nəticəsində cəbhə xəttində vəziyyət gərginleşmişdi. Vəziyyət o yera çatmışdı ki, mühəharibənin yenidən geniş miqyas alacaq ehtimalından daha çox damışlırdı. Baş verənlər təbii ki, həm Qərbi, həm də Ermənistəni narahat etməyə bilməzdilər. Qərb regionda mühəharibə olmasına məqsədəyən saymrı, Ermənistən isə qisa bir müddədə məhv olacağının fərqindərdən. Azərbaycan isə bu məsələdə birmənalı şəkildə haqlı tərefdir və onun bütün tərəflər qarşısında şərti bəllidir; eğer mühəharibə olmasının istəmirsinizsə, Ermənistən işgalılıq siyasetindən ol çəkməlidir.

Azərbaycanın ortaya qəti və konkret məvqə qoyması tərəflərin hərəkətə gəlməsinə səbəb olub.

3 günlük mühəharibədən dərhal sonra Soçi görüşünün təşkil, ardınca NATO sammitində prezidentlərin təməsi, eyni zamanda vəsitiçilərin, beynəlxalq qurumların sülh danişqlarının davam etməsinə dair bəyanatlar və nəhayət, noyabır ayında Fransa prezidentinin Azərbaycan və Ermənistən prezidentləri ilə görüşünün planlaşdırılması buna səbəbdür. Ekspertlər bildirir ki, sülh danişqları ilə bağlı yeni mərhəlenin baş-

layacağı istisna deyil. Amma bunun detalları barədə hələlik heç bir ehtimal da səsləndirilmir.

Lakin şübhə yoxdur ki, yeni mərhələdə Azərbaycan tərəfi dəha konkret məvqə sərgileyəcək. Dövlət rəsmilərinin səsləndirdiyi fikirlər de bu qənaəti formalasdırırlar. Təbii ki, Azərbaycan tərəfi bu cür məvqə tutmaqdə tam haqlıdır və indidən bütün tərəflər özərlərini buna kökləməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu


Zəvvvarlar QMİ-nin miqat qadağasından narazıdır

İlahiyatçı Həcc zamanı miqatın əsas şərtlərdən biri olduğunu deyir, müqəddəs ziyarət nədən QMİ-nin inhisarında olub?

Bir neçə gün öncə Yeni Məsavat "da Həcc ziyarəti zamanı miqatın qadağan edilməsi haqqda yazı dərc olunub. Xəbərdə qeyd olunurdu ki, bu ildən etibarən azərbaycanlı zəvvvarlar Ciddə hava limanında eham bağlayaraq oradan birbaşa Məkkəyə gələcəklər. Halbuki dini qaydalara əsasən eham, yəni Həcc zəvvvariının xüsusi geyimi miqat adlandırılın Məkkənin bir neçə giriş nöqtələrindən birində bağlanır.

QMİ daha əvvəl arzu edənlərin miqata gedəcəyini bildirədə, sonuncu dəfə idarənin beynəlxalq şöbesinin müdürü Müqəddəs Payizov suallarımıza, ümumiyyətlə, cavab vermek istəmədi. Ötən gün isə Həcc ziyarətinə həzirlaşan zəvvvardan biri redaksiyamıza məktub göndərərək miqat məsəlesi ilə bağlı narahatlığını bəllişdirdi.

Şitat: "Bu il mən Həcc ziyarətini gedirdim. Lakin QMİ-nin miqat barede "ixtrasi" zəvvvarları çəş-baş salıb. Təessüflər olsun ki, bu məsələni sizin qəzətdən başqa heç bir mətbü orqan işləməlidir. Səbəbinə bizi izah etmirlər. Deyirlər ki, 10 dollar nadir ki, 10 dollar pul deyil. Ancaq 10 dolları 3600 zəvvardin sayına vur-san, pul olacaq. QMİ bu 10 dollarları zəvvvarlara qaytaracaqmış? Və yaxud kim isteyir özü getsin miqata. Miqatin pulunu qaytaralar və yolu başa salsalar gedərik. Bəs QMİ qorxmır ki, zəvvvarlar təyyarədən düşən kimi miqata getmək üçün şüluqluq sala bilər. Xahiş



edirəm, bu məsələni gündəmdə saxlayın. Bize kömək etsəniz siz edəcəksiniz".

Bundan başqa, məktub müellifi zəvvvarlara payلانan kitabda qara şriftle seçilmiş miqat qaydalarının qeyd olunduğunu eləvə edib.

1. Əgər bir şəxs nəzər edə ki, miqatdan qabaq eham bağlaşdır. Məsələn, Bakı şəhərində təyyarə ilə gələn şəxslər. O zaman belə niyyət edir: "Həcc-tül-islamın ümrəyi-təmettütündə nəzər ehamı bağlayıram qurbətən illəlləh". Bu adam eham libasını geyib təlibiyəni dedikdən sonra muhrimdir (yəni artıq ehram girmiştir).

2. Coğrafi xəritəni nəzərə alsaq Cöhfa miqati Ciddənin cənub-şərqində yerləşir. Buna əsasən də Ciddə hava limanında eham bağlaya bilər: "Əgər imkan olmasa başqa şərtlər var və bu hökmələr çıxdır.

zir niyyəti ilə eham bağlamadı. Ona görə ki, Ciddə şəhəri miqatdan qabaqdır. Bu məsələdə Ayetullah Mərəşti ve Ayetullah Sistani xüsusi olaraq öz risalələrində fətva vermişlər.

Qeyd edək ki, bir sira İslam məzhəblərinə görə Həcc ziyarəti zamanı miqatda eham bağlaşdır vacib şərtlərdir. İnsanın imkanı varsa, bu şərtə eməl etməlidir. Uzun illər həcc gruplarında çalışmış Mehdi Dərafərin deyir ki, yalnız şəxsin miqata getmək imkanı olmazsa, o zaman nəzər etməklə miqatda deyil, məsələn, Ciddə hava limanında eham bağlaya bilər: "Əgər imkan olmasa başqa şərtlər var və bu hökmələr çıxdır.

□ Kənan

Elan
Hacıqabulda ipək yolunun yanında 47 hektar torpaq sahəsi, çobanlar üçün 2 adəd 2 otaqlı, 1 adəd 4 otaqlı qonaq evi, 3 hektar meyve bağı, 200 adəd mal-qara saxlamaq üçün daşdan tikilmiş tövlərlə, 10 min ot bagi üçün yem anbarı, 2 adəd balıq gölü, daimi işığı, suyu. Qaz çəkdiyim üçün sənədlər (texnikəst), 0,5 hektar torpaq sahəsi olan restoran, 30 metr üzüm talvaları olma satılır. Ətrafında eləvə 100-150 hektar torpaq sahəsi var.
Əlaqə nömrəsi : (050)-214-40-53

Xirdalan "qaçqın"ları çadır köçürüdü

Xirdalandan partlayan binanın sakınları çadırlara köçürüldü. Sakınların AzNews.az-a verdiyi məlumatə görə, onlar üçün Xirdalan şəhərində açıq orazidə böyük bir çadır şəhərciyi salınıb. Dünən sökügedən binada yaşayın 30 ailə həmin çadır şəhərciyinə köçürüldü. Sakınlar deyir ki, həmin orazidə yaşamaq insan hayatı üçün çox təhlükəlidir: "Bizi bura yerləşdirildilər, çöldə qalmadıq, sağ olsunlar. Amma burada yaşamaq mümkün deyil. Toz-torpaq, isti, üstəlik qorxulu həşəratlar. Dünən axşam bir neçə çadır ilan girmişdi, həmmi həyocandan ölürdü".

Qeyd edək ki, sentyabrın 8-də Xirdalan şəhəri, 26-ci məhəllədə yerləşen məcburi köçkünlərin binasında dəhəşəti partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər yaralanıb, 3 nəfərsə həyatını itirib. Bina qəzalı vəziyyətdə olduğu üçün sakınları köçürülbü.

Əyləncəli, sürətli, asan!



Klassik metodlardan fərqli olaraq,
Siz passiv deyil, aktiv dinlizcisiniz!

Kursumuzun sizə vəd etdiyi bacarıqlar:

- ✓ İlk dərsdən son dərəcə qədər ingiliscə dərinliyi!
- ✓ Sözləri aşkarlamakla deyil onları istifadə edərək işlənməyi!
- ✓ Danışaraq sıyrıllı grammatika bilgisi olda etmək!
- ✓ Ola tələffüz, və güvənlilik!
- ✓ Real ingiliscə söhbətlər



BONUS
english
EXPLOSION

dərsləri kursunuzun təqdimində
tətbiq olunur. Hədəfli olunur!

Bakı şəhəri, Bütün Sərdarlar küç 2, ev 2.
(012) 492 61 75; (051) 433 46 87; (070) 806 56 63
(İçəri Şəhər metrosu, İran sahifəsinin yanı)



Azərbaycan milli yiğmasının «Fan Shop»u təqdim olundu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkətinin destəyi ilə Park Bulvar alış-veriş mərkəzində Azərbaycan milli komandasının «Fan Shop»unun açılış mərasimi keçirilib. Açılış mərasimində həmçinin üzərində Azərbaycan futbolunun efsanəvi nümayəndəsi Anatoli Banişevskinin eksi olan eksklüziv futbolkanın (SSRİ yiğməsinin replica maykası) təqdimatı və satışı təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətini yalnız Qafqaz Müsəlmanları İdarəsi heyata keçirir. Bu səbəbdən də idarənin tətbiq etdiyi qaydalar bütövlükde Azərbaycandan gedən zəvvvarlara üçün məcburi olur. Ancaq halbuki 2008-ci il qədər Azərbaycanda Həcc ziyarətini QMİ ilə yanaşı bir neçə özel şirkət de təşkil edirdi. 2009-cu ilde Azərbaycanda Həcc ziyarətinin ölçə üzrə kvotası 6 min nefərdən 2 minə endirildi, o cümlədən ziyarət təşkil edən digər şirkətlərin lisenziyası leğv edilərək bu hüquq yalnız QMİ-yə tanındı.

Bu arada bəzi xəbərlərdə

Həcc

lisensiyanın məhz Səudiyyə

Ərəbistanı

tərəfindən

QMİ-yə verildiyi, Azərbaycan üzrə yeganə Həcc tərəfdəsi kimi QMİ-ni görməsi ile bağlı məlumatlar yayılıb. Ancaq bu məlumatlar təsdiqini tapmir. Səudiyyə Ərəbistanı Azərbaycandakı səfirliyindən "Yeni Məsusat"ın sorğu-suna cavab olaraq bildirdilər ki, Səudiyyə Ərəbistanı hökuməti tərəfindən hər hansı şirkət xüsusi olaraq tərəfdəş kimi seçilmir. Səudiyyə Ərəbistanı Həcc nazirliyinin bəzi şartları var. Bu şartlər nazirliyin elektron ünvanında da yerləşdirilib. Bu şartlara cavab verən istənilən şirkət Həcc ziyarətini təşkil edə bilər. Səfirlikdən onu da bildirdilər ki, hazırda QMİ həmin şartları ödəyən yeganə təşkilat olduğunu üçün Səudiyyə Ərəbistanı yalnız QMİ ilə eməkdaşlığı edir. Ancaq eyni zamanda səfirlik bildirir ki, Həcc ziyarətini təşkil etmək imkanları digər şirkətlərin de üzüne açıqdır. Səfirlikdən onu da bildirdilər ki, hazırda Azərbaycandan Həcc ziyarətini təşkil etmək üzərində iş gedir.

Almanıyanın məşhur "Karl Etorts" firmasının aparıcı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlanmış keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözələmə - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34



"Azerfon" rəhbərliyi "Buzlu su" kampaniyasına qoşuldu

"Nar Mobile" mobil operatoru ALS xəstələrinə yardım kampaniyasına dəstək oldu

Hər zaman müxtəlif sosial aksiyalar və forqlı xeyriyyə fləşmoblari ilə yadda qalan "Azerfon" şirkətinin rəhbərliyi 2014-cü ilin yayında dünyada geniş vüsət almış "Buzlu su" (Ice Bucket Challenge) kampaniyasına qoşulmaq qərarına gəldi. Kampaniyaya əsasən, iştirakçılar ictimai diqqəti amiotrofik lateral skleroz (ALS) xəstəliyinə yönəltmək məqsədilə bir vedrə buzlu suyu öz başlarına tökərək ALS xəstələrinə maddi dəstək verdikləri ni ifadə edir və ya başqalarının bu yardım kampaniyasına qoşulmalarını təsviq edirlər. Belə ki, şirkət rəhbərliyi bir əmənaya əvvilən bu yardım və maarifləndirmə aksiyasına qatılmaqla, ALS xəstələrinin beynəlxalq assosiasiyasına öz dəstəyini ifadə etmiş oldu və "Azercell" ilə "Bakcell" rəhbərliklərini də bu akciyaya qoşulmağa davət etdi.

Qeyd edək ki, amiotrofik lateral skleroz xəstəliyi mərkəzi sistemindəki ilik sapının olduğu nahiyyədə onurğa neyron, yəni sinir hüceyrələrinin itkisi səbəbile yaranan çəresiz bir xəstəlikdir. Əzələlərin iflic olmasına gətirib-çixaran bu xəstəliyə nadir hallarda rast gəlinə də, onun ölümə nəticələnə bilən fəsadları olduqca ağırdır.

Azərbaycanın sürətli inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasetinə sadıq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli tekliflərini təqdim etmiş və onların rəğbəti ni qazanmışdır. Mobil operator münasib dənisiq tarifləri ilə ya-naşı, müxtəlifiyi və sərfəliliyi ilə seçilən Internet paketləri və hər zona üzrə vahid qiymət ödənilməsini nəzərdə tutan sadə rouming teklifləri ilə abunəçilərin etimadını doğrultmuşdur.



Kisilər!!!

Xəstəliklərdən əzab çekən adamlar üçün! Diqqət! İsrail təbabəti tətbiq edilir! Axırıncı şans!!!

Öger Size nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməsə və Siz aşağıda göstərilən xəstəliklərdən həmisiqlik qurtarmaq isteyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddədə və tam müalicəsini d-r Vaiz Səmədov apara biler:

- * Cinsi zoiflik, meyilin və erekxiyannı azalması tam impontensiyedək (yaşdan və səbəbdən asılı olmayıraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtundan tez toxum ifrazatı (səbəbdən asılı olmayıraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düzünlərin əmələ gəlməsi)
- * Cinsi vezilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqla sisizli, küt və ya keşkin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düzünlə birdən əyilməsi (Peyroni xəstələr)
- * Oğlan uşaqlarında cinsiyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiye getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Qadılarda uşaqlıq boruların keçməməzliyi
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçlarmın bütün formalatda tökülməsi və sizanaqlar
- * Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".

Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulmadı

Azərbaycan hökumətinin isə bu barədə qərarı yoxdur; ekspert iki qardaş ölkənin koalisiyada iştirakını riskli sayırmış...

ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı mübarizə planını elan edib. Obama dünyadakı bütün pişlikləri temizləməyin mümkün olmadığını və kiçik qruplardan ibarət qatillərin böyük zərərlər vura biləcəyini qeyd edib. Amerika lideri bu səbəbdən dünyada terrora qarşı mübarizənin davam etdirilməni qeyd edib. Hazırda on böyük təhlükənin Şimali Afrika və Xəzən Şərqi gəldiyini əlavə edən Obama bunun İŞİD olduğunu söyləyib.

Obama İŞİD-in İslam dini ilə heç bir aidiyyəti olmadığını da deyib. O, İŞİD-ə qarşı elan etdiyi mübarizənin 4 mərhələdən ibarət olacağını söyləyib. Planın birinci mərhələsi İŞİD-ə qarşı hava zərbələri olacaq. İkinci mərhələ terrora qarşı mübarizə aparan qüvvələrə yardımdan ibarətdir.

ABŞ prezidenti İŞİD-ə qarşı koalisiya haqda açıqlama verməsə də, bu mərhələnin müttəfiqlərlə birgə aparacağıını bildirib. Ötən heftə isə dövlət katibi Con Kerri aralarında Türkiyənin də olduğu NATO-nun 10 üzvünün İŞİD-ə qarşı birgə koalisiya quracağıını bildirib. Ancaq məlum olub ki, Türkiyə İŞİD-ə qarşı koalisiyada iştirak etməyəcək. Bu barədə qərar sentyabrın 10-da Türkiyənin yeni baş naziri Əhməd Davudoglu ilə iqtidár nümayəndələrinin iştirakı ilə keçirilən "Beynəlxalq təhlükəsizlik mexanizmi" adlandırılın toplantıda qəbul olunub. Yenidən



ri gəlmışkən, sentyabrın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ, Türkiyə və digər region dövlətlərinin iştirakı ilə İŞİD-ə qarşı mübarizə ilə bağlı toplantı keçirilib.

"Bilgesam" Araşdırma

Mərkəzinin eksperti Orxan Qafarlı deyir ki, Türkiyə ABŞ-in "Könüllülər koalisiyası" na qoşulası olmadı, hətta hərbi təyarelər üçün hava keçidi verməye razı oldu, yalnız humanitar yardım programına qoşuldu. Hətta İncirlik NATO Hava Qüvvələri hərbi bazasından istifadəyə yasaq qoyub. Ekspertenin fikrincə, Türkiyənin belə bir qərar vermesinin arxasında ciddi səbəblər dayanır: "İlk onca bunu diqqətə almaq lazımdır ki, Obama kürdlərə silahlı dəstək verməyi planlaşdırır. Region üzrə ekspertlər bilirlər ki, peşmərgənin İŞİD-lə mübarizə

aparmaq gücү yoxdur. Böyük ehtimalla əsas zərbə gücü PKK və YPG (Suriya kurd qruplaşması) olacaq. Bu səbəbdən də ehtimal var ki, Qərbin verdiyi silahlar PKK və YPG kimi kürd terroristlərin elinə keçəcək. Belə bir durum Türkiyənin Şərqi Anadolu regionlarında kürdlərin yaşadığı ərazilərin gələcəkdə silahlanması deməkdir. Bu, Türkiyə üçün çox təhlükeli bir gedisidir. Sabah kürd məsələsində sühl danışqları dayansa və yenidən silahlı toqquşmalar başlasa, o zaman Ankara dəha ciddi silahları olan PKK ilə üz-üzə geləcək".

İkinci tərəfdən, O.Qafarlıya görə, İŞİD türk diplomatları əlinde saxlamaqla Türkiyəne qeyri-resmi məlumatlara görə, təzyiq edir. Belə ki, İŞİD yaraqları hər gün bir Türkiyə diplomatının başının keçəcəyi ilə bağlı

□ KƏNAN

ADP sədri Sərdar Cəlaloğlu Qərb və Azərbaycan müxalifəti arasındakı münasibətlərə bağlı maraqlı fikirlər səsləndirib. S. Cəlaloğlunun sözlerinə görə, Qərb heç vaxt müxalifətə Ukraynada olduğu qədər böyük və hərəkəfli dəstək verməyib: "Realıq budur ki, Qərb Azərbaycan müxalifətine principial dəstək verməyi və bu gün də belə bir dəstək, əməkdaşlıq yoxdur".

Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər də hesab edir ki, Qərbdən Azərbaycanın demokratik qüvvələrinə dəstək yox seviyyəsindəndir: "Burda həqiqət payı böyükür. İstər ABŞ, istər ümumilikdə Qərb olsun. Azərbaycan demokratik qüvvələrinə, əsasən də demokratik siyasi partiyalara siyasi, mənəvi dəstəyi xeyli azalıb. Bunun, mənəcə, iki səbəbi var. Birini ondan ibarətdir ki, həm Xəzən Şərqi, həm də postsovət məkanında ABŞ-in, Qərbin Rusiya ilə ciddi geopolitik qarşılıqları gedir. Bunun ağır nəticələri də həm Gürcüstanda, həm Ukraynada, həm də Suriyada göz öündədir. Bu baxımdan Qərb Rusiya ilə gərginliyin daha da genişləndirilməsini, yeni bir cəbhənin açılmasını istəmir

Qərb nə üçün müxalifətə dəstək vermir?

Ekspertlər deyir ki, Qərb Rusiya ilə gərginliyin daha da genişləndirilməsini, yeni bir cəbhənin açılmasını istəmir



Natiq Miri

yindən həm ABŞ, həm də Qərb dairələrində Azərbaycan hakimiyyəti ilə necə davranışın məsələsində hələ tərəddüd edirlər. Bu mənim ehtimalımdır".

Müsteqil siyasi şərhçi Natiq Miri isə hesab edir ki, Qərbdən Azərbaycan demokratik qüvvələrinə dəstək verilməsini, lazımı seviyyədə əməkdaşlığı gedilməməsinin kökündə duran səbəblərdən biri Qərbdə digər ölkələrlə müqayisədə Azərbaycana farqli yanaşmanın olmasına: "Bu gün Azərbaycanda, bütövlükda Cənubi Qafqazda gedən proseslər hələlik Qərb dünyası üçün prioritət deyil. Onlar üçün bu gün əsas gündən Ukraynada gedən proseslərdir. Çünkü Ukrayna ilə bağlı proseslər artıq Avropanın təhlükəsizliyini tehdid edir. Qərb dünyasının təhlükəsizliyini təhdid edən bütün faktorlar Qərbin bir nömrəli məsələsi olur. Azərbaycanda isə elə bir proses getmir ki, Qərb onu

xəbədarlıq edib: "Terrorçular Türkiyənin qapılalarını ABŞ və koalisiya dövlətlərinin üzünə bağlamasını tələb edir. Böyük ehtimalla Türkiyə daxilində olan İŞİD tərefdarlarının faaliyyətə keçəcəyi və terror edəcəkləri təhdidi var. Yaxın Şərqi regionunda terrorizmin Türkiyəyə sıçraması çox təhlükəli gedişdən xəber verir. Bunun üçün Ankaraların çox ciddi təhlükəsizlilik tədbirləri əla alacaqı gözlənilir".

Eksperthinin fikrincə, ABŞ Cənubi Qafqaz ölkələri olan Azərbaycan və Gürcüstanın da koalisiyaya daxil olmasını isteyir. Ancaq onun qənaətinə, koalisiyaya qoşulmaq Azərbaycan üçün de risklidir: "ABŞ xüsusilə Azərbaycan və Gürcüstanın Əfqanistana silah tranzitini zamanı NATO-ya dəstək olmasından üçün bu dövlətləri "Könüllülər koalisiyasında" görmək isteyir. Lakin Azərbaycanın daxili təhlükəsizliyi baxımından belə bir çağırış təhlükəlidir. Yetərlər sayda İŞİD-ci Azərbaycandan İraq və Suriyaya gedib. Azərbaycanda olan İŞİD-çilər hərəkətə keçərək terror təhlükəsi yarada bilərlər. Türkiyə ilə Azərbaycanın təhlükəsizliyi baxımından bənzər problemlərinin olduğunu görürük. Diger tərəfdən, ABŞ-la Azərbaycan arasında münasibətlərin bu ara heç də isti olmadığı görünür. Bunun ən önemli hərbi səbəbləri ABŞ-in Əfqanistandan çıxarılan bəzi silahları Azərbaycana satmağı razı olmamasıdır. Halbuki, Azərbaycan uzun illər NATO-nun Əfqanistana hava tranzitini məsələsində dəstək olub. Eyni zamanda biz bilirik ki, Əfqanistandan və İraqda hərbi əməliyyatlar zamanı Azərbaycan ABŞ-a dəstək olub. Bu qədər dəstəyə baxmayaraq ABŞ-in Azərbaycana istifadə olunmuş hərbi texnika ve silahları satmaması başa düşülen deyil. Düşünürəm ki, bir çox səbəbləri diqqətə alsaq Azərbaycanın ABŞ-in "Könüllülər koalisiyası"na qatılması təhlükəsizlik və milli maraqlar baxımdan məqsədə uyğun deyil".

□ E.SEYİDAĞA

Mentalitet əsirliyində

Mahal İSMAYILOĞLU
 mahal15@mail.ru

Yadınızdadırırmı, öten il mətbuatda maraqlı bir məlumat yayıldı: Azərbaycanın rayonlarından birində övladına toy edib ziyana düşən valideyn toyaya gəlmeyənlərdən məhkəməyə şikayət etmişdi. Bu insan ona olan borcu tələb edirdi, mən onların toyuna getmişəm, pul salmışam, onlar da o borcu ödəməlidirlər... Məhkəmənin bu olaya münasibəti o qədər də maraqlı deyil. Amma bunun necə acınacaq hal olduğuna bir sübutdur...

Rəsmi statistikaya inansaq Azərbaycanda orta aylıq əmək haqqı 440 manatdır. Ele həmin statistika bir gerçəyi də ortaya qoyur: ölkə əhalisinin 70 faizinin məvacib 250 manat həddini aşmır. Bax elə bu da əsil mənzərəni ortaya qoyur: belə qazanca göz dikən adam toyda 100 manat xərçə düşəndə hansı çətinliklərlə üz-üzə qalır... İki, üç toyaya getməli olsa necə?

Biz kasib yaşıyan toplumuq. Azərbaycanın analoqu olmayan sürətli inkişaf etdiyi ilə bağlı deyilənləri əhalinin əksəriyyəti istehza ilə qarşılıyır. Lap 440 manat həddini gerçək kimi qəbul etsək belə, bu məbləğe yaşamaq asan deyil...

Toylara, yaslara çəkilən xərc, israfçılıq hamida bir daxili narahatlıq doğurur. Amma bir o qədər də fərdi narazılıqla qarşılanır. Nədən hamı üçün əzabə dönen ənənədən imtina etmək tələbi qoyulanda, müqavimət qarşılanır...

Diqqət yetirin, son günler dəbdəbeli yas mərasimlərinin keçirilməsinə qoyulan qeyri-resmi qadağalar rəğbet doğurur. Di gel ki, bu yönədə addım atmaq tələbi qoyulanda, hüzr düşən evdə qəbul edilmir. "Niye mendən başlayırlar" səddini aşmaq o qədər de asan deyil.

Yeganə bir səbəb var: dirilər ölürlər hesabına nüfuz qazanmaq isteyirlər. Digər tərəfdən, son vaxtlar yas mərasimlərinin təşkili də biznes kimi təşəkkül tapıb. "Təzeprir" məscidinin mərasim salonlarında adambaşına xərc 15-25 manat həddindədir. Son vaxtlar Bakının bütün rayonlarında belə mərasim salonlarının sayı şüretlə artır...

Gelin açıq etiraf edək, bu ölkədə yaşam şərtlərini əhalinin 5-7 faizini təşkil edən imkanlı adamlar diktə edirlər. Kimin üçünsə, 200-300 nəfərlük ehsan xərcləri o qədər də ağır məbləğ deyil. Amma onunla nüfuz yarışına qatılan kasib adam üçün 7-10 min manat xərcə düşmək ağır yükdür. İnsan yasdan çıxır, amma çəkdiyi xərclərin yası daha uzun çəkir.


Belə mərasimlərin neqativ tərəflərini hamı dərk edir... Bir o qədər psixoloji müqavimət qarşılanır... Nədən pis adətlərdən imtina edə bilmirik... Yas yerində yeməyin bolluğu, çəşidinin dünyadan köçənə bir savabı olurmış? Dirlər nə qazanırlar?

Tiflisde işləyəndə yaxın dostum məni toyaya dəvət etdi. Şəhərin restoranlarından birində təşkil olunmuşdu. Azərbaycanda təmətraqlı toyların döñə-döñə şahidi olduğumdan cəmisi 27 nəfərin iştirak etdiyi bu toy heyət doğurdu. Həmin restoranda başqa bir toy da keçirildi. Elə o qədər də adam orada süfrə başında eylemişdi. Bu olayı döñə-döñə dosta-tanışa danişmışam. Hər dəfə də səthi yanaşma ilə üz-üzə qalmışam: gürcüler kasıbdırlar, biz isə varlı... Amma özək səbəb başqdır. Orada da varlı, imkanlı insanlar var - sadəcə olaraq, orada sivil dəyərlər formalılaşır. Toyda iştirak edənlərin sayının aile quranlara heç bir xoşbəxtlik payı vermediyi dərk edilir...

Kimsə Bakıdakı "şadlıq saraylarının" dəqiq sayını bilir-mi? Soruşsanız heç şəhərin meri Hacibala müəllim də doğru-düzungün cavab verə bilməyəcək. Təbiidir ki, bu "şadlıq sarayları" varlı-imkanlı şəxslər məxsusdur. Elə olıqarx var ki, 30-40 şadlıq sarayına sahib durur. Bax, toylarda yiğilan pulsalar onların cibinə axır.

Toylda bir-iki saat oxumağa görə fantastik məbləğdə - 10-15 min manat qonorar alan müğənni nədən kasıblar üçün olan həddi belə asanlıqla tapdayır, sonra da olduqca dəbdəbeli həyat sürürərlər...

Insanlar avtoritar rejimdən daha bir addım atmayı da gözləyirlər. Yas mərasimləri kimi toylara da qadağalar tətbiq edilsin. Rejim onun güvəndiyi olıqarxların asan qazanc mənbəyini kəsəcəkmi? Belə addım atılsa, hansı müqavimətlə qarşılanacaq... Bütün hallarda toy biznesindən böyük qazanc əldə edənlərlə hakimiyyətin ortaq maraqlı səvdələşməsi pozulacaqmı? Suallar sıralanır... İnsanlar ağrı-acısız mentalitet əsirliyindən qurtarmaq yolları arayırlar... Kasıbları sünü yarışmada varlılarla ayaqlaşmaq isteyirlər...

**Cümə səhbətləri**

Bismillah-Rahman-Rahim!
İnsannın hər gün rastlaşıdığı, bürdədiyi, müxtəlif şərait ve vəziyyətlərde qarşılıqlı növbənlərin sımaqlar hamisi bir məsələnin tərkibində - dünyanın tərkibində cəmleşib. Sadaladığımız məsələləri ayrı-ayrılıqda tanımak çox çotın olar. Amma dünyamı tanışaq, dünyanın xüsusiyyətlərini tanışaq, bütün bu məsələlərlə tanışlığımız olar, onlarla davranmağı öyrənərik.

Dinimiz dünya ilə bağlı ciddi çatdırıslar edir. Bu çatdırıslar yalnız tek dünya ilə bağlı deyil, dünya ilə axiretin müqayisəsində verilir. Bizim bürdəmələrimiz, müşküllərimiz, qəfətimiz, yanlışlıqlarımız, motivasiyalarımızın zəifliyinin səbəbi, dünya ilə tanışlığımızın bəzən yetərlə olmamasından irəli gəlir. Bizim misal üçün suyun müxtəlif növləri ilə tanışlığımız olur, amma suyun əşlini başa düşsək, bütün sularda o məsələləri başa düşə bilerik.

Dünya axiret ilə müqayisədə nədir?

Rəbbimiz bir çox yerlərdə axiretə dünyadan müqayisəni bizlərə verir. Müqəddəs Qurani-Kerimin "Red" surəsinin 26-ci ayəsində dünya hayatı ilə axiretin müqayisəsini göstərək, Rəbbimiz dünyadan çox kiçik, həddən artıq kiçik olan bir məsələ olduğunu çatdırır. Ayədə buyurulur: "İstdəyi kəs üçün (madidi və mənəvi) ruzinə çıxaldan ve ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya hayatı axiret müqabilində (cüzü) bir paydan başqa bir şey deyildir". Yəni ey insan, sən ki, bütün mövcudiyəti ni dünya üçün qurmusun, bu dünya axiretə müqayisədə diqqətə gələcək qədər bele deyil, çox xirdədir. Sən ki, günün iynimi dörd saatını bəzən dünya üçün istifadə etməye yönəlmisin, axireti unudursan, qəflət edirsən, bu dünyanın axiret ilə müqayisədə çox xırda bir dəyəri var. Dünyanın axiret ilə müqayisə olunaçaq demək olar ki, heç bir şey yoxdur. Dünya cüzdirdir, bu cüziyə görə özünü həlak etmək - ağıllı insana yaraşmayan bir rəftardır.

Axiretin dünyadan əsas fərqi - əbədi olmasıdır

"Əla" surəsinin 16-17-ci ayələrində Rəbbimiz bir başqa formada buna işarə edir. Axiretin üstün olduğu bir halda, insanın dünya ardıcıl olmasına bildirilir. Buyurulur: "Lakin (siz o nica-

Həm nurları, həm zülmani olab illən dünya



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-cəməci**

tin sərağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz. Halbuki, axiret daha xeyirli və daha baqıdır". Göründüyüümüz kimi, Uca Allah axiretin dünyadan üstünlüğünü 2 müstəvəde - həm keyfiyyət, həm kəmiyyət müstəvəsində bəyan edir. Axiret daha xeyirli olaraq dünyadan keyfiyyətce üstündürse, daha baqı, daha qalarlı olması - əbədilik səciyyəsine görə - onu dünyadan kəmiyyətə dəha üstün edir. Bu halda axireti buraxıb, dünyanın ardıcıl olmağın nə adı var?

İnsan ki, bütün həyatını dünyaya sərf edir, həmin dünya əsində axiretə müqayisə olunası vəziyyətdə deyil. Axiret dünyadan qat-qat daha xeyirli, daha davamlı və əbədidir. Dünya bunun yanında çox xırda bir şeydir. Biz əgər olduğumuz yerin necəliyini və nə üçün olmasına bilməsek, ayila bilmərik. Qəflətdən ayılmaq üçün bu mahiyyətlərle bağlı bilgilənmək lazımdır. Rəbbimiz bize öyredir ki, bu dünya axiretə müqayisədə heç nadir. İnsan gərek həyatını bura ilə məhdudlaşdırmasın. Əgər insan xeyir dalincadırsa, Rəbbimiz öyrədir ki, bu dünyanın xeyir vermək potensialı çox zəifdir. Bundan müqayisə olunmayan qədər

dünya, əlbəttə ki, axiret hayatı üçün köməkçi olar.

Həzərət Əli (ə) buyurur: "Axiret dünya ilə əldə olunur". Dünya, axireti əldə etmək üçün gözel bir mekandır. Axireti yalnız bu dünyada yaşayaraq əldə etmek mümkündür. Başqa bir formada axiret əldə etmək mümkün deyil.

Allahın Rəsulu (s) buyurur: "Dünya - axiretin əkin sahəsidir". Bu da dünya ilə bağlı müsbət yüklü çatdırışdır. Nə zaman dünya axiretin əkin sahəsi ola bilər? Allah bəyənən işləri görəndə. Qeybet edəndə, böhtən atanda, yalan danışında, rüşvet alanda, insanları incidentdə, haqq pozanda bu dünya cəhənnəmin əkin sahəsinə çevrilər. Dünyada Allahın razılığı üçün əməller ediləndə, bu dünya axiretin əkin sa-

keçid sarayı və axiret - əbədi qalmış yeridir. Buna görə bu kecid dən öz əbədi qalacağınız mənzil üçün azuqə götürün". Dünya - kecid yeridir. Dünya bizi bir nöqtədən başqa bir nöqtəyə keçirmək üçün vasitədir. İmam (ə) dünyaya çox bel bağlamamağa çağırır. Əbədi yer - qarşısındadır. İnsan ana bətnində yubansı, nə fəsədlər olar? İnsan eləcə ana bətnində qalmış istəsə, nə müsbətlər olar? Biz dünyaya möhkəm bağlananda, vasitəvi ya-naşmayanda bu cür müsbətlər olar.

Allahın Peyğəmbəri (s) buyurur: "Dünya axiret ilə müqayisədə yalnız buna bənzər ki, sizlərden bir nefəri barmağını dənizə batırsın və özü ilə nə gətirdiyinə baxınsın". Biz əsas məsələni unuduruq. Biz elə birilik ki, nə

(ə) soruşur: "Onların hamısı sənə talaq verdilər?" Dünya dedi: "Xeyr. Əslində onların hamisini öldürdürlər". Həzərət İsa (ə) buyurur: "Onda vay olsun sənin qalan ərlərinə. Necə də köçüb gedənlərdən ibret götürmürələr!"

Dünya özünü bize rəngarəng şəkildə təqdim edər. Şeytan (lən) də bekar dayanmaz. Gözləmədiyimiz yerdən, tərəfdən dünyani bize təqdim edər. Biri aila qurar, dünyanın toruna düşər, biri aila qurmaz və beləcə dünyyanın toruna düşər. Biri dünyaya övladı gəlməz, imtahana düşər, biri dünyaya övladları gələr, hərəsi onun üçün bir probleme çevirir. Biri savadsızlıqdan bədbəxt olar, biri üçün savad "mən"ə çevirir və onu bədbəxt edər. Toparlansaq, hazırlaşsaq, hazır vəziyyətdə olsaq, dünyani tərəfə bilerik və onunla davranmağı bacarıraq.

Dünyanın əsas xüsusiyyətləri

Dünya ilə davranmayı bacarmaq üçün onun xüsusiyyətlərini bilmək zəruridir. Həzərət Əmirəlmöminin (ə) bizlərə dünyayanın xüsusiyyətlərini çatdıraraq buyurur: "Dünya çox hılgəkdir və onda hər nə varsa aldadıcıdır, məhv olmağa məh-

varsı, burada var. Amma Allahın Elçisi (s) bizi xəbərdar edir. Dünyanın axiret ilə müqayisədə bir damcı qədər belə dəyəri yoxdur. Öz-özlüyündə axiret, aqibət üçün olmayan dünyanın, axiret-le müqayise baxımından bir damcı qədər də dəyəri yoxdur.

İmam Musa Kazım (ə) buyurur:

"Dünya dəniz suyuna bənzər. Təşənə insan ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər". Bu-nu əziz İmamımız (ə) bize öyrədir ki, dünya dəniz suyu kimidir, zənn etməyək ki, dəha çox içsək, doyacağıq. Nə qədər içəcəyikse, bir o qədər susayacağıq. Bu dünyadan nə qədər yapışاقıqsı, bir o qədər bizi özünə çəkəcək. O qədər içəcəyik ki, axırda bizi öldürəcək. Dünyaya başımız qarışmış olduğu bir zaman gərəcəyik ki, artıq vaxt yetişib və getmək lazımdır. Dünyanın mahiyyəti budur. İstənilən dünya məsələsinə nəzər salan-də görür ki, onu elde edəndə insan növbətisini isteyir. Ölənə-dək dünya istəkləri bitmir. Bu dünya bizim istəklərimizi ödemir. Nəyinkin ödəmir, dünyanın ödəmək qabiliyyəti və gücə bələ, yoxdur.

Həzərət Əmirəlmöminin (ə) buyurur:

"Dünya senin kölgənə bənzər. Dayansan, o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar". Dünyanın mahiyyəti budur. Dünyanın dalınca qaçacaqsan, o da qaçacaqsı. Arxasında gedəcəksən, uzaqlaşacaqsı. Bu yol bitməyəcək.

Talaq verilmiş dünya

Həzərət İmam Kazım (ə) buyurur: "Dünya qadın simasında gəlib Həzərət İsanın (ə) qarşısında təcəssüm edir. Həzərət İsa (ə) ona buyurur: "Nə qədər ərə getmişən?" Dedi: "Cox". Həzərət İsa

kumdur və onda yaşayan her bir şey fani olar. Təqəvadən başqa onun heç azuqəsində xeyir və yaxşılıq yoxdur". Əziz İmam (ə) dünyanın bütün xüsusiyyətlərini açır. Əger dünya aqibət, axiret üçün olmasa, əgər Allahın razılığı üçün olmasa, bizi də öz hılgəsinə alət edər. Dünyanın axiret üçün olmasa, aldadıcıdır. Dünyada dünya olaraq çatdırımız hər bir şey mehv olacaq. Bu dünya yaşayışımıza əgər İlahi rəng qətsəq, Allah rənginə boyasıq, o zaman əldə etdiklərimiz əbədi olaraq bizimlə qalar.

Əmirəlmöminin (ə) buyurur:

"Dünyanın rəngarəng cəzibəleri sizi aldatmasın. Çünkü, onlardan yalnız az bir miqdardını özünlə eparacaqsınız". Dünyanın hamidiyən yaxşı tanıyan Həzərət Əli (ə) bizi xəbərdar edir. Buradan özümüzle ne apara biləcəyimizi düşünelək. Nəyimizi bu dünyadan apara bilərik? Bu yaşayışımızdan, bu malikiyyətimizdən, əlimizdə olanlardan axiretə nələri apara bilərik? Əlimizdə olan netmələrin neçə faizi axiret üçün istifadə etmişik?

Həzərət Əli (ə) buyurur: "Dünya - onu tərk edən üçün və axiret - onu axtaran üçündür". Dünyanın ciddi xüsusiyyətlərindən biri məhz budur. Dünyanın onu tərk insanların üçündür. Kim dünya dalınca qaçacaqsı, dünyaya çatmayacaqsı. Amma kim axiretin dalınca gedəcəksə, ona çatacaqsı. Dünyanın ən ciddi xüsusiyyəti budur ki, ona çatmaq mümkün deyil. Kim dünyani tərk etse, axiret özü onun üçün gələr.

Allahım, bizlərə dünyani tənənib, axiret üçün çalışmayı nəsib et!

Allahım, bizlərin dünyasını nərən dünya qərar ver!

Allahım, aqibətimizi xeyirli et! Amin!

"Həyat yoldaşınız nə əcəb işə gəlib-getmir? Olmaya atalıq məzuniyyətinə çıxbı?..." Və ardınca güclü bir qəhqəha. Bir neçə gün önce şəxsen şahidi olduğum dialoqdan sadəcə bir cümlə idi yazdım. Azərbaycan insan üçün qloballaşma, dünyanın inkişafı fonunda "atalıq məzuniyyəti" söz birləşməsi hələ də gülüş doğurur. Az qala kişinin dünyaya usaq getirməsi kimi də assosiasiya olunur deyə bilərik. Baxmayaq ki, zamanında Milli Məclisdə bununla bağlı qanun da müzakirəyə əxarılıb.

Əmək Məcəlləsi yaşıl işiq yandırıb, amma...

Hələ 2009-cu ildə Milli Məclisin Sosial siyaset üzrə daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakireyə çıxarmışdı. "Hamiləliyə və doğuşa görə məzuniyyətlər" i nəzərdə tutan düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işleyən qadınlara 250 təqvim günü müdətində ödənişli məzuniyyət verilsin. Eyni zamanda qanun layihəsində hamilelik dövründə və yaxud doğuşdan sonrakı müddətde qadının arzusu ilə həyat yoldaşına növbədənkar məzuniyyətə çıxməq hüququnun verilməsi də nəzərdə tutulmuşdu.

Düzəlişdə vurgulanırdı ki, kişilər də atalıq məzuniyyətine çıxa bilərlər. Amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verile bilər. Bu, 130-cu maddənin düzəlişi idi.

Daha dəqiq olsaq, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim günləndən müddətde ödənişsiz məzuniyyətlər verilir. Əmək Məcəlləsinin bu tələblərinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək

hüququnun yaranması üçün 3 esas şərt olmalıdır:

1. İşçinin xahişi
2. İşəgötürənin razılığı
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi.

Bu məzuniyyət sırf usaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutuldugundan adı da konkret olaraq "atalıq məzuniyyəti" deyil.

Ən yaxşı təklifi Skandinaviya ölkələri verir

Amma dünya ölkələrində vəziyyət bizdəkindən yaxşıdır. Onlara öz aramızda "şanslı atalar" da deyə bilərik. Məsələn, Skandinaviya ölkələri qadın-kışi bərabərliyi məsələsində bir tarix yarib. Belə ki, Norveçdə ataların məcburi doğum icazəsi 14 həftəyə çıxarılib.

Təzə ata-ana olanlar maaşının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilir. Özü də edə bilər yox, etməlidir. 2013-cü ilin 1 iyul tarixində qüvvəyə minən qanun nəticəsində dəha önce 47 həftə olan doğum icazəsi 49 həftəyə qədər artırılıb. Maaşların 80 faizinin ödənilmesi şərtiylə istifadə edilə biləcək doğum icazəsi isə 57 həftədən 59-a qədər artıb. Amma bu dəyişikliklərdə icazənin 14 heftesinin ata tərəfindən istifadəsi şərt qoyulub. Əger ata bu icazədən tam isti-

Atalıq məzuniyyəti... harda nə qədər?

Atalara ən yaxşı "baxan" dünya ölkəsi hansıdır?..



fadə etməsə, hökumət usaq yardımını azaldır.

Ümumiyyətlə, Skandinaviya ölkələri əsasən cinsi bərabərlik və atalıq haqları ilə bağlı məsələdə dünyanın en inkişaf etmiş sistemine sahibdir. İsvəçdə de vəziyyət bundan fərqli deyil. Bu ölkədə ataların iki ay məcburi doğum icazəsi var. Arzu edənlər 240 güne qədər məvaciblərinin saxlanması şərtiylə icazəsindən istifadə edə bilərlər. Maraqlıdır ki, doğum icazəsindən istifadə etməyən ataların usaqları dövlətdən bizim usaq pulu adlandırdığımız yardımına ala bilər. Ölkə hazırda məcburi icazə müddətinin 3 aya çıxarılması məsələsinə müzakirə edir.

Orta Avropa ölkələrində dünyanın en uzun analıq-do-

ğum icazə müddətləri var. Keçmiş Çexoslovakiya, yeni Çex Cumhuriyyəti və Slovaliyada (eyni zamanda Avstraliyada) analıq icazəsi ödənişli olaraq 3 ildir və qadının öz uşağını yetişdirməsi üçün 3 il evində oturması, işləməməsi əsasdır. Hətta analar əvəzine atalar da bu icazədən istifadə edib usaqlarına baxa, aylıq məvacibləri de işləmədikləri halda onlara ödənə bilər. Qadın istərsə, bu məbləği daha da azaltmaq şərtiylə icazə müddətini 4 ilə qədər artırıbilər. Əger usaq problemlərə dərhal qədər 3 illik müddət 6 ilə qədər də artırıla bilər.

Estoniyada da vəziyyət daha yaxşıdır. Burada doğuşdan 70 gün öncən də nəzəre almaqla 18 ay analıq icazəsi

verilir və bu müddətdə qadınlar məvaciblərini də alırlar. Burada atalar üçün də doğumdan sonrakı 3-cü ayda başlamak üzrə ödənişli icaze haqqı var.

İngiltərə, Almaniya, Amerika... hərəsi ataya bir təklif verir

İngiltərədə 52 həftə olan analıq məzuniyyətində icazənin ilk həftə məbləğinin 90 faizi anaya ödənir, sonrakı həftələrdə həftəlik 130 ingilis sterlini ödəmə həyata keçirilir. Qanuna edilən son dəyişiklikdən sonra isə 2015-ci ildən etibarən bu icazədən istər ana, isterse də ata istifadə edə biləcək. Amerikada orta hesabla 10-12 həftə, Afrikada 10 həftə, Asiya ölkələrində də orta hesabla 8-10 həftə arasında dəyişməkdədir.

Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə təxminən 1.800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün usaq 3 yaşına çatana qədər uzadıla bilir.

Avropanın daha bir ölkəsi Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Ödənişsiz icazə səhbəti gündəmə gə-

lərsa, bu halda ata-anaya bu icazədən necə istifadə edəcəkləri ilə bağlı variantlar təqdim olunur. Valideynlər öz aralarında razılışaraq, icazə müddətini 104 həftəyə qədər uzadır.

Doğum səviyyəsini artırmaq üçün atalıq məzuniyyəti

Sinqapur hökuməti ölkədə getdikcə aşağı düşən doğum səviyyəsini artırmaq üçün mühüm addımlar artıb. Türkiye mətbuatının xəbərinə görə, öten il avqustun 26-dan bu yana körpe dünyaya gələn hər ailəyə 5400 dollar pul verilir. Üçüncü və dördüncü övladlarını dünyaya gətirən valideynlər üçün isə bu məbləğ də yüksəkdir. Güzəştlər bununla bitmir. Belə ki, Sinqapurda analarla yanaşı, yeni ata olanlar da iş yerindən 1 həftəlik məzuniyyətə buraxılır.

Qeyd edək ki, Sinqapurda 2011-ci ilin yekunlarına görə, hər qadın üçün doğum səviyyəsi 1,2-dir. Bir ölkənin davamlılığı üçün isə bu rəqəm 2,1 olmalıdır. Onu da bildirək ki, Sinqapur 5,3 milyon ehaлиsinin cəmi 3,3 milyonu ölkə vətəndaşdır. Yerdə qalan hissəsi əcnəbilərdir.

□ Sevinc TELMANQIZI

"Oazis" də yoxlama

Restoranda müştərilərin azalması xəbəri təkzib olunur

Sentyabrın 2-də "Oazis" restoranında müştərilərlə restoran işçiləri arasında dava sonda barışqla bitdi. Ötən gün qalmaqlı restoranda olan əməkdaşımız rəhbərlikdən heç kimlə görüşə bilməyib.

"Müdir burda yoxdur" deyən, mühafizələrdən biri administratorlara danışmağı məsləhət bildi.

Restoranın administratoru dedi ki, rəhbərliyin qəti telimişi olduğu üçün heç bir informasiya vere bilməyəcək. Söhbət əsnasında o dedi ki, dava barədə hər şey dəfələrlə yazıldıq üçün yeni heç ne söyləməyəcək: "Guya demişik ki, arvadının yaxasını bağla. Ele şəy ola bilməz. Ondan başqa şəkili də var. Onun yoldaşı ağı paltarda, yaxası bağlı idi. Onun öz sinəsi açıq idi. Başqa masalardan şikayət gəldi deyə, bizim işçilər yaxınlaşış deyib ki, yaxanı

bağla. O da əvəzində söyleş səyüb, ofisiyant vurub. Hadisənə bür cür olub".

Həmsöhbətimiz onu da bildirdi ki, bu cür hadisələr hər bir restoranda baş verə bilər. "Oazis" dən onu da öyrəndik ki, restoranın həbs edilən əməkdaşlarının buraxılması xəbəri doğru deyil. Rəsmi barışqın isə hələ tam olmadığını, bu barədə dəqiq informasiyanı yalnız rəhbərliyin icazəsindən sonra vere biləcəklərini söylədilər.

Məlum hadisədən sonra restorana gələn müştərilərin sayında fərq olub-olmamasına gəlincə isə administrator



dedi ki, müştərilərin sayı azalma-

mayıb:

"Bizim öz müştərilərimiz var. Hamısı da əvvəlki qaydada gelib-gedir. İndi də gör-düyünüz kimi, ailələr öz istirahətləri üçün gelib, yeyib-içirlər". Qeyd edək ki, biz restoran-



rində müştəri sayı heç də çox deyildi. Təqribən 3 masa tutulmuşdu.

"Oazis" də restoranda yoxlama olmasına da təsdiq-lədilər. Amma dediklərinə görə, bu yoxlanmanın son hadisələrlə heç bir eləqəsi yoxdur.

Həmin hadisənin iştirakçılarından olan bir nəfər isə bu barədə dənişmək istəmədiklərini və barışqın olduğunu söylədi. Onun sözlərinə görə, vəkilləri bu barədə dənişməyə icazə vermir.

□ Fəridə ABDİYEVƏ



ÜSAVAT

Son səhifə

N 228 (5937) 12 sentyabr 2014



Ürək üçün ən təhlükəli 5 qida

Alimlər ürək üçün 5 ən təhlükəli qidanın adını açıqlayıb. Münhen Universitetinin ürək -damar xəstəlikləri üzrə kafedrasının alimləri ürək və damar sistemi üçün zərərlə olan 5 qidanın siyahısını tərtib ediblər:

1. Tərkibində doymamış yaqlar və marqarin yağı olan yağılı şirniyyatlar, kreml tortları da buraya daxildir.

2. Hisə verilmiş kolbasalar.

3. Qırmızı və qara kürü.

4. Köpüklenən şərab və şampan.

5. Qadınlar üçün gündə 0,5 litr pivə - 0,33 və kişilər üçün daha çox.

Alimlər belə düşünür ki, ürək-damar xəstəliklərinin birinci səbəbi təkcə stress yox, həm də qida rejimi ilə bağlıdır. Bahalı və yağılı qidalardan istifadə etmək isə sağlamlıq deməkdir.

Əsasən ürək-damar xəstəliklərində ilk göstərici kimi insanlar bu şikayətlərle müraciət edirlər.

- Yuxunun pozulması.
- Səbəbi olmayan günlük yorğunluq.
- Fiziki yorğunluqdan hava çatışmazlığı.

Milyoner ofisiant

Amerikada lotodan 11,7 milyon dollar qazanan qadın hər kəsi təəccübləndirən açıqlama verib. Minnesota statında yaşayış Ronda Meat adlı qadın kiçik oğlunun isə ilə aldığı lotodan 11,7 milyon dollar qazandığını açıqlayıb. Bu günə qədər ofisiant olaraq çalışan qadın həyatında ciddi dəyişikliklər etməyəcəyini deyib. O, işinə davam edəcəyini, evinin həyətindəki otları biçəcəyini, hər gün olduğu kimi nəvəsini məktəbə aparıb-gatırcayı deyib. Meat qazandığı pulun bir hissəsini ona loto alırdıran oğlunun təhsili üçün xərcləyəcək. Bir hissəsi ilə maşın alacaq, galanını isə xeyriyyə qurumlarına bağışlayacaq. Dünya-




nin ən varlı ofisiantı olan qadın iş yerində yaxşı dostları ve müdiri olduğu üçün onlardan ayrılmak istəmədiyini deyib.

Ömrü uzadan gen tapıldı

Alimlər ömrü təxminən 1/3 dəfə uzadan gen aşkar ediblər. Kaliforniya Universitetinin amerikalı bioloqları Los - Ancelesdə gerontoloqianın imkanları haqqında ehtiyatla və nikbinliklə danışırlar. Onlar milçəklərin ömrünü AMPK genini aktivləşdirməklə 30% uzatmağa nail olublar. Bu zaman təkcə ömrün uzadılması yox, həm də bütövlükde sağlamlığın möhkəmənməsi mümkün olub. Kaliforniya Universitetinin nəzdindəki Molekulyar Biologiya İnstitutunun alımları ümid edirlər ki, ömrün uzadılması ilə yanaşı, xəstəliklərə mübarizə aparan insanlar üçündə bu mümkün olacaq. Araşdırma zamanı müəyyən edilmişdir ki, sinir sistemindəki hüceyrələrdə AMPK geninin sayının artması onun aktivləşməsini göstərir və qocalma prosesi ləngiştir. Bu proses təkcə sinir sistemi hüceyrələrində yox, həm də bağırşaq hüceyrələrində olur.

Bələ bir mənzərə alımlar bağırşaq hüceyrələrində AMPK genini tətbiq edən zaman da müşahidə olunub. Təcrübədə iştirak edən milçəklərin ömrü proseduradan sonra 6 həftədən 8 həftəyədək artıb. Bioloqlar heyrətamız nəticələri belə izah edirlər ki, AMRK geninin aktivləşməsi ilə qocalma prosesinə sebəb olan "tullantılardan" daha tez və asan xilas olmaq mümkün olur. Hüceyrələrin təmizlənməsi həm sağlamlığın möhkəmənməsi, həm də ömrün uzanması deməkdir.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ
Lisenziya N: B 114
SAYI: 5.600



QOÇ - Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazılıqla üzləşsəniz də bu, ötəri xarakter daşıyacaq. Əslində Göt qubbəsi şəxsi işlərinizdə böyük dönüşələcəgini bildirir.



BUĞA - Dünəndə mənfi yüklü Ay bürcü nüzədində daxil olsa da, ətrafinizdə olan insanlarla birlikdə özünü gümrəh hiss edəcəksiniz. Sevgi münasibətlərində kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.



ƏKİZLƏR - Ürəyiniz istəsə, bu təqvimini məraqlı və füsunkar tərzdə başa vura biləcəsiniz. Büdcənində artım olduğu təqdirdə axşam səfərə çıxmaga dəyər. Axısızın üçün daxikanlar çıxdır.



XƏRÇƏNG - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra məraqlı qonaqlıqlar yolunuza gözləyir. Bundan imtina etməyin.



ŞİR - Müüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün bələ planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyüñüzü nəzərə alıb istirahət etməyinizi mələhət görür.



QIZ - Ciddi fiziki işlərə və işgüzar sövdəşmələrə havəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nəhardan sonrası bütünlükə gəzinti və qonaqlıqlara həsr edəsiniz.



TƏRƏZİ - Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməyinizi ucbatından aktivlik göstərə bilərsiniz. Hər xırda məsələyə görə əsəbləşməyinizi əbəsdir.



ƏQRƏB - Əsas diqqəti fəaliyyətə yönəltəniz, günün ümumi mənzərəsində razı qalacaqsınız. Danışqları ciddi və məsəliyyətin dərk edən adamlara aparın. Tamahkarlığa meyl etməyin!



OXATAN - Təxminən saat 14-e qədər ümumi əhvaliniz aşağı seviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünkü sonrakı müddətə ciddi problemlərin olmağınaq. Qazanmaq ehtimalınız da var.



ÖGLAQ - Pulla bağlı bütün planlarınıza təxire salın. Çünkü astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəber verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.



SUTÖKƏN - Ətrafinizdə baş verən hadisələr o qədər də ürəyinizdə deyil. Bu, daxilən sizsi zıxsı da, çıxış yolu təpə bilmirsiniz. Odur ki, ulduzlar gəzintiye və ya səfərə çıxməğınızı tövsiyə edir.



BALIQLAR - Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəber verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözlənilməz təkliflərə əməl etməyin.

Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!

Pilot havada ağladı

Xorvatiyanın Split şəhərində Fransaya getmək üçün havaya qalxan "Europe Airpost" Hava Yollarına mexsus təyyarənin pilotu sərnişinləri qorxuya salıb. Məlumatlara görə, təyyarə havada sarsıldıq zaman pilot ağlayaraq "Təyyarə hər an partlaya bilər. Yerə düşə bilərik" deyə anonslar etməyə başlayıb. Bundan sonra təyyarədəki sərnişinlərdən biri arxa motorlardan birinin dayandığını deyib və pilot deyənləri təsdiqləyib. İtaliyaya təcili eniş edən pilot daha sonra ağlamadığını deyərək sərnişinlərlə zarafat etdiyini bildirib.



Səhifəni hazırladı: ŞAHNAZ



QOÇ - Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazılıqla üzləşsəniz də bu, ötəri xarakter daşıyacaq. Əslində Göt qubbəsi şəxsi işlərinizdə böyük dönüşələcəgini bildirir.



BUĞA - Dünəndə mənfi yüklü Ay bürcü nüzədində daxil olsa da, ətrafinizdə olan insanlarla birlikdə özünü gümrəh hiss edəcəksiniz. Sevgi münasibətlərində kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.



ƏKİZLƏR - Ürəyiniz istəsə, bu təqvimini məraqlı və füsunkar tərzdə başa vura biləcəsiniz. Büdcənində artım olduğu təqdirdə axşam səfərə çıxmaga dəyər. Axısızın üçün daxikanlar çıxdır.



XƏRÇƏNG - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra məraqlı qonaqlıqlar yolunuza gözləyir. Bundan imtina etməyin.



ŞİR - Müüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün bələ planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyüñüzü nəzərə alıb istirahət etməyinizi mələhət görür.

QIZ - Ciddi fiziki işlərə və işgüzar sövdəşmələrə havəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nəhardan sonrası bütünlükə gəzinti və qonaqlıqlara həsr edəsiniz.

TƏRƏZİ - Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməyinizi ucbatından aktivlik göstərə bilərsiniz. Hər xırda məsələyə görə əsəbləşməyinizi əbəsdir.

ƏQRƏB - Əsas diqqəti fəaliyyətə yönəltəniz, günün ümumi mənzərəsində razı qalacaqsınız. Danışqları ciddi və məsəliyyətin dərk edən adamlara aparın. Tamahkarlığa meyl etməyin!

OXATAN - Təxminən saat 14-e qədər əhvaliniz aşağı seviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünkü sonrakı müddətə ciddi problemlərin olmağınaq. Qazanmaq ehtimalınız da var.

ÖGLAQ - Pulla bağlı bütün planlarınıza təxire salın. Çünkü astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəber verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.

SUTÖKƏN - Ətrafinizdə baş verən hadisələr o qədər də ürəyinizdə deyil. Bu, daxilən sizsi zıxsı da, çıxış yolu təpə bilmirsiniz. Odur ki, ulduzlar gəzintiye və ya səfərə çıxməğınızı tövsiyə edir.

BALIQLAR - Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəber verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözlənilməz təkliflərə əməl etməyin.